



Goranboy Rayon Mərkəzi
Xəstəxanasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı

2



Səhiyyə naziri
Oqtay Şirəliyev
Astarada
vətəndaşları
qəbul edib

2



Akademik Zərifə
Əliyeva adına Milli
Oftalmologiya
Mərkəzinin Gəncə
filialı açılıb

4

TİBB



Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi

qəzeti

№ 09-10 (601) 31 may 2016-cı il

Qəzet 1991-ci ildən nəşr olunur

www.tibbqazeti.az

Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyası



3

Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub



4

Respublika Diagnostika Mərkəzində hepatitlərə pulsuz müayinələr təşkil olunub



5

Tel: (994 12) 530 15 15
530 41 67
530 41 68
Faks: (994 12) 530 44 44



ARASH
MEDICAL COMPANY



www.arash.az

Ширванская фармакопея в Ватиканском архиве



9

Афоризм

*Река истины протекает через
каналы заблуждений*

Рабиндранат Тагор

Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Goranboy şəhərində Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2016-cı il.

Astarada səhiyyə nazirinin qəbul günü keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə qəbul günlərinin təşkili davam etdirilir.

Səyyar qəbul günlərinin qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Astara-da vətəndaşlarla görüşüb. Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilən görüşdə bu rayonla bərabər, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonlarının

sakinləri də iştirak ediblər.

Qəbulda 32 vətəndaşın müraciətlərinə baxılıb. Əsasən sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı olan müraciətlər Səhiyyə Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə araşdırılıb. Onların bəziləri yerində həll edilib, digərləri ilə bağlı lazımı qurumlara göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyatda alınıb və nəzərə götürülüb.

Müharibə veteranları mükafatlandırıldı



Azərbaycan Tibb Universitetində (ATU) 9 May – Qələbə günü münasibətilə II Dünya müharibəsi veteranları ilə görüş keçirilib.

Böyük Vətən müharibəsi veteranlarını faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli onların fədakarlığının heç vaxt unudulmayacağını söyləyib.

Tədbirdə universitetdə çalış

şan müharibə veteranları və «1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə» medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə mükafatlandırılıblar.

Müharibə veteranları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, cəbhə illəri ilə bağlı xatirələrini danışblar.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən

Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ölkəmizin səhiyyə ictimaiyyətinin nümayəndələri ulu öndərin xatirəsini yad ediblər. Bununla əlaqədar Bakıda və müxtəlif bölgələrdə fəaliyyət göstərən xəstəxanalarda, bir sıra digər tibb təhsili və səhiyyə müəssisələrində tədbirlər keçirilib.

Belə tədbirlərdən biri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) olub. Toplantıda İSİM-in direktoru Ceyhun Məmmədov müasir Azərbaycanın banisi Heydər Əliyevin öz xalqına, millətinə təmənnasız xidmətləri ilə yaddaşlara əbədi həkk olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruluşu, suveren Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, yeni iqtisadi kursun müəyyənlişdirilməsi və s. məhz ulu öndərin müstəsna xidmətləridir.

Çıxış edənlər ümummilli liderin həyat və fəaliyyət yollarına nəzər salıb, onun Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğunu vurğulayıblar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə respublika üzrə iməcilik və ağacəkmə kampaniyaları keçirilib, Bakının park, bağ və xiyabanlarında abadlıq işləri aparılıb. O

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb



cümlədən Azərbaycan Tibb Universitetinin (ATU) şəhərciyində də universitet rəhbərliyi və tələbələrin birgə söyləri ilə ağacların dibi bellənib, 50-yə yaxın gül kolu əkilib.

Eyni münasibətlə ATU-da keçirilən tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən, ölkə səhiyyəsinin inkişafı istiqamətində gördüyü işlərdən söz açıb, bildirib ki, məhz ümummilli liderin rəhbərliyi dövründə bir çox tibb müəssisələri əsaslı təmir edilib, yeni səhiyyə ocaqları tikilib, onlar o dövrün müasir tibb avadanlıqları və aparatlarla təmin olunub, ATU üçün zəngin maddi-texniki baza yaradılıb.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, akademik Böyükkişi Ağayev, ATU-nun kafedra müdirləri Qoşqar Əliyev və Məhbubə Vəliyeva, Mualicə-profilaktika fakültəsinin tələbəsi Nailə Şirəliyeva çıxış edərək,

ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışblar.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialında da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tələbə elmi-praktik konfransının açılışında universitetin rektoru, professor Əziz Əliyev Azərbaycanı geridəqalmış əyalətdən qabaqcıl respublikalardan birinə çevirmək üçün Heydər Əliyevin yorulmaz fəaliyyətindən, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı onun nümayiş etdirdiyi vətənpərvərlikdən, müstəqillik dövründə milli dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışib.

Sonra BMDTU-nun Bakı filialının tələbələri Ayxan İsmayılovun «Stromal gövdə hüceyrə», Zöhrə Bədəlovanın «Piy toxumasının endokrin funksiyası» mövzularında, tematik videolarla müşayiət olunan məruzələri dinlənilib.

Paytaxt sakinləri yeni elektron xidmət vasitəsilə həkim qəbuluna yazıla biləcəklər

Azərbaycanda «Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat» elektron xidməti istifadəyə verilib.

18 yaşına çatmamış uşaqların valideynləri yeni elektron xidmət vasitəsilə övladının qeydiyyatda olduğu poliklinikaya getmədən «Elektron səhiyyə» internet portalından həkim qəbuluna yazılmaq və ya evə çağırış üçün müraciət edə bilərlər. Bunun üçün valideynlər e-sehiyye.gov.az saytının «Elektron xidmətlər» bölməsinə daxil olub «Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat» xidmətindən istifadə edə bilərlər.

Hazırda bu elektron xidmətə Yasamal rayonunda yerləşən 5, 10, 13 sayılı Uşaq Poliklinikalarında və 39 sayılı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər.

Elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi iyunun 1-dən nəzərdə tutulub.

Mayın 23-dən 28-dək **Misveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ali orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) 69-cu sessiyası keçirilib.**

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi altında nümayəndə heyətimiz Assambleyada iştirak edib.

ÜSA-nın 69-cu sessiyasına ÜST-nin 194 üzv dövlətindən 3500-ə yaxın nümayəndə toplaşmışdı. Omanın səhiyyə naziri Ahmed bin Mohammed al-Saidinin sədr seçildiyi sessiyanın açılışında ÜST-nin Baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib.

Sön dövrlərdə Minilliyin İnkişaf Məqsədlərində səhiyyəyə aid hədəflər və global miqyasda ictimai səhiyyə sahəsində nailiyyətlərdən, o cümlədən İİV, vərəm, malyariya və poliomielitlə mübarizədə, həmçinin ana və uşaq sağlamlığının mühafizəsi üzrə öldürülən uşaqlardan danışan M.Çan bu münasibətlə dünya ölkələrini təbrik edib. Bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən söz açan natiq bu mübarizədə Beynəlxalq Tibbi Sanitar Qaydaların əhəmiyyətini vurğulayıb. Bununla belə, Baş direktor Ebola, Zika virusu kimi infeksiya aşımlarını xatırladıb, dünyanı belə epidemiyaların qəfil yayılmasına hazır olmağa çağıraraq, bu baxımdan səhiyyə sahəsində fəvqəladə vəziyyətlərin idarə edilməsi ilə bağlı ÜST-nin fəaliyyətində islahatların əhəmiyyətini qeyd edib. M.Çan həmçinin iqlim dəyişikliyi, mikrob əleyhinə preparatlara dayanıqlılıq, ürək və ağciyər xəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərin yükünün artması məsələlərinə diqqət çekib. O deyib ki, sağlamlıqla bağlı problemlərin həlli yolu bütün əhalinin tibbi yardımla əhatə olunmasından keçir: "Tibbi yardımla ümumi əhatə olunma bütün digər məqsədlərin əsasını təşkil edir və heç kəsi unutmayan ədalətin ifadəsidir", - deyərək Marqaret Çan bildirib.

Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında ÜST-nin müxtəlif qurumlarının hesabatları dinlənilib, bütün dünya səhiyyəsi üçün əhəmiyyət daşıyan bir sıra sənədlər və mövzular – 2030-cu ilədək dünyada davamlı inkişaf planı, ÜST-nin islahatı, pandemiylərə hazırlıq, fəvqəladə vəziyyətlərin aradan qaldırılması, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, "Ana, uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi üzrə Qlobal Strategiya", İİV, hepatit və cinsi yolla yoluxan infeksiyalar üzrə global strategiyalar, uşaq piylənməsi,

Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyası



hava çirklənməsi, yol hərəkətinin təhlükəsizliyi, tütünlə mübarizə, tibb kadrları resursları, dərman çatışmazlığı və digər məsələlər müzakirə olunub, müvafiq bəyannamələr qəbul edilib.

həyata keçirilməsi zəruriliyi qeyd edilib.

Son dövrlərdə dünyada baş verən hadisələrdən söz açan M.Çan infeksiyalara qarşı mübarizə və onlara hazırlıq tədbirləri, miqrasiya böhranı şəraitində infeksiyon xəstəliklərin trans-

dir edib, bildirib ki, bu münasibət digər ölkə başçılarına da nümunə ola bilər.

ÜST Avropa Regional Bürosunun direktoru ilə görüş

Azərbaycan səhiyyə nazirinin ÜST Avropa Regional Bürosunun direktoru Jujanna Yakab ilə görüşündə ÜSA-nın 69-cu sessiyasının gündəliyində olan məsələlərə dair Avropa Regional Bürosunun mövqeyi, Azərbaycanın sessiyada çıxışları və müdaxilələri, ÜST Azərbaycan ofisinin təkmilləşdirilməsi və oraya beynəlxalq statuslu ekspertlərin cəlb edilməsi, habelə ÜST-də islahatların təşkili məsələləri müzakirə edilib.

Pakistanın federal naziri Saniya Niştarla görüş

Səhiyyə naziri Oqtay Şirəliyev sessiya çərçivəsində Pakistan İslam Respublikasının ÜST Baş direktoru vəzifəsinə təqdim etdiyi namizəd Saniya Niştar ilə görüşüb.

Pakistan İslam Respublikasının federal naziri olmuş Saniya Niştar ölkələrimiz arasında məhsuldar əməkdaşlıq əlaqələrinin olduğunu, dövlətlərimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb. Görüşdə öz seçki platforması haqqında məlumat verən pakistanlı namizəd Azərbaycanın ona dəstək verəcəyinə ümid etdiyini bildirib.

Assambleyanın sessiyası dövründə Oqtay Şirəliyevin həmçinin Latviya, Belarus, Özbəkistan və Türkmənistanın səhiyyə nazirləri ilə, Türkiyə, İran, Pakistan, Avstriya, Almaniya və Danimarkanın nümayəndə heyətlərinin rəhbərləri ilə işçi görüşləri keçirilib. Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Qlobal Fondla Çərçivə Sazişi imzalandı

ÜSA-nın 69-cu sessiyası günlərində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Cenevrədəki baş ofisində Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyevin qurumun icraçı direktoru Mark Eldon-Edinqton ilə görüşü keçirilib.

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin, həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vəqif Sadıqovun da iştirak etdiyi görüş zamanı Qlobal Fondun rəsmisi ölkəmizdə İİV infeksiyası, vərəm və malyariya ilə mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.

Sonra QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond ilə Azərbaycan Respublikası arasında yeni Çərçivə Sazişi imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyətimiz BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyimizin təşkil etdiyi, Azərbaycanın Respublika Gününə həsr olunan tədbirdə iştirak edib.



Azərbaycan nümayəndə heyəti Assambleyanın plenar iclaslarında, həmçinin A və B Komitələrinin işində iştirak edib. Sessiyada Azərbaycan nümayəndələri vərəmə qarşı mübarizə, immunoprofilaktika, miqrantların sağlamlığı, malyariyanın eliminasiyası, epidemioloji nəzarətə dair çıxış ediblər. ÜSA-nın 69-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin bir sıra rəsmi şəxslərlə görüşləri olub.

ÜST Baş Direktoru Marqaret Çan ilə görüş

Oqtay Şirəliyevin ÜST-nin Baş direktoru Marqaret Çan ilə görüşü zamanı bu qurum ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Həmçinin səhiyyə sahəsində ölkələr arasında əməkdaşlığın inkişaf etdi-

milli sərhədlərdən yayılması təhlükəsi kimi məsələlərə toxunub, ÜST ekspertlərinin bu sahədə qazandığı müsbət təcrübədən danışib. Görüşdə həmçinin ÜST Baş direktoru vəzifəsinə 2017-ci ildə keçiriləcək seçkilər müzakirə olunub.

Azərbaycanın səhiyyə naziri ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, səhiyyə sistemimizin təkmilləşdirilməsi haqqında M.Çana müfəssəl məlumat verib.

Baş Direktor Azərbaycanın son zamanlar bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini təqdirlə vurğulayıb, eyni zamanda, bu tədbirlərin təhlükəsizliyinin təmin olunması və infeksiyalara qarşı mübarizə üzrə fəaliyyətlərin müstəsna əhəmiyyətini qeyd edib.

Görüşün sonunda ÜST Baş direktoru M.Çan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdikləri qayğı və diqqəti təq-

Regional direktor 2017-ci ildə keçiriləcək ÜST Baş direktoru seçkiləri ilə əlaqədar məsələlərə də toxunub.

Görüşdə ÜST çərçivəsində dövlətlərin qarşılıqlı şəkildə bir-birinə dəstək verməsinin vacibliyi vurğulanıb.

Fransanın sabiq səhiyyə naziri Filip Düste-Blazi ilə görüş

Sessiya çərçivəsində Azərbaycan səhiyyə nazirinin daha bir işçi görüşü Fransa Respublikasının ÜST Baş direktoru vəzifəsinə təqdim etdiyi namizəd Filip Düste-Blazi ilə olub.

Vaxtilə Fransada səhiyyə naziri, xarici işlər naziri, mədəniyyət naziri, eləcə də Fransa Hökumətinin digər yüksək vəzifələrini icra etmiş dövlət xadimi olan Filip Düste-Blazi ÜST Baş direktoru vəzifəsinə namizəd kimi öz seçki platforması haqqında məlumat verib, Azərbaycanın ona dəstək verəcəyinə ümidlərini ifadə edib.



Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) filialının açılışı münasibətilə elmi konfrans keçirilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı açılıb

Açılış mərasimində əvvəlcə qonaqlar MOM Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokuna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər. Məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsi üçün ayrılmış tarixi tikilidə əsaslı yenidənqurma və təmir işləri aparılıb. Ən müasir tibbi avadanlıqlarla təchiz edilən Mərkəzdə 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanacaq.

MOM Gəncə filialında müxtəlif göz patologiyalarından əziyyət çəkən xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardım göstərilməsi, göz xəstəliklərinin konservativ,



cərrahi və lazer müalicəsi üçün tam şərait yaradılıb.

Səhiyyə ocağının açılışı münasibətilə Heydər Əliyev Mərkəzində elmi konfrans keçirilib. Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini

əks etdirən film nümayiş olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov görkəmli alimin həyatı və elmi-ictimai fəaliyyəti barədə məlumat

veriblər. Qeyd olunub ki, Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur.

Konfransda «Azərbaycanda qlaukomalı xəstələrin dispanserizasiyası», «Yerli steroid preparatlarının uzun müddət istifadəsi nəticəsində buynuz qışasının travmatik zədələnmələrinin fəsadları», «Arxa pol-yar kataraktın cərrahi müalicəsi» və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb, burada yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb.

2013-cü ildən fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Burada müxtəlif fənlər üzrə məktəbəqədər hazırlıq kursu, kompüter, loqoped, valideyn otaqları, idman zalı və

üzgüçülük hovuzu, kino və teatr zalları var. Mərkəzdə həmçinin heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm dərnləri də fəaliyyət göstərir.

Dərnək və əyləncə otaqlarında, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin «Dəcəllər» teatrının hazırladığı tamaşaya baxıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həmçinin Nəsimi rayonundakı 1 nömrəli Körpələr Evinə olub, burada tərbiyə alan balaca sakinlərə baş çəkib.

Onkourologiya sahəsində dünyada meydana çıxan yeni texnologiyalarla tanışlıq, xarici həmkarlarla təcrübə mübadiləsi və gənc həkimlərin ixtisasını artırması məqsədilə Bakıda Uroloqların II Beynəlxalq konqresi keçirilib.

Azərbaycanda uroloji xəstələrə tibbi xidmətin gücləndirilməsini, onkouroloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınmasını əsas hədəf götürən «Onkourologiyanın müasir nailiyyətləri» konqresi Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Uroloqlar Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə yerli mütəxəssislərlə yanaşı, Avropa Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyətindən də nümayəndələr iştirak ediblər.

Konqresdə çıxış edən Milli Onkologiya Mərkəzinin şöbə müdiri Elturan İsmayilov Azərbay-

Bakıda Uroloqların II Beynəlxalq konqresi keçirildi

canda bütün sahələr kimi, səhiyyə sahəsinin də son illər dinamik inkişafda olduğunu deyib. O ölkə üzrə onkouroloji xidmətin qeydiyyatının vacibliyindən danışdı, Azərbaycanda onkoloji xəstələrə yardım göstərilməsi və onların zəruri dərman preparatları ilə təmin olunması ilə əlaqədar mükəmməl qanunvericiliyin mövcudluğunu, bu xidmətin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini, tibb elminin inkişafı və dünya tibb elminə inteqrasiyası üçün dövlətimiz tərəfindən bütün imkanların yaradıldığını qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycanda ən mürəkkəb endouroloji cərrahiyyə əməliyyatları, eləcə də böyrək transplantasiyası uğurla həyata keçirilir.

Konqresdə Nyu-York Universitetinin professoru Bob Cavan

«Parsial nefrektomiyə zamanı işemik texnikaların tətbiqi» mövzusunda məruzə ilə çıxış edib.

Sonra Fariz Babayev, Fuad Novruzov (Azərbaycan), Sumer Baltacı, Levent Türkeri (Türkiyə) və digərlərinin urologiyanın ən aktual problemlərinə həsr olunan məruzələri dinlənilib. Mövzular ətrafında diskussiyalar aparılıb, suallar cavablandırılıb.

Konqres çərçivəsində Azərbaycan Onkoloqları Elmi-Tibbi Cəmiyyəti, Azərbaycan Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Sənədi Milli Onkologiya Mərkəzi baş direktorunun müavini Fuad Quliyev, Azərbaycan Uroloqlar Assosiasiyasının sədri Samir Cavadzadə və Türk Onkouroloji Cəmiyyətinin prezidenti Sumer Baltacı imzalayıblar.

Bu gün dünya üzrə 400 min hemofiliyalı xəstə var. Azərbaycanda isə hazırda 1500 nəfərdən çox belə xəstə dispanser qeydiyyatındadır. Hemofiliyalı xəstələrin müalicəsi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrası və Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar. Ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi hemofiliyalı xəstələrin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

Azərbaycanda 1500 nəfərdən çox hemofiliyalı xəstə dispanser qeydiyyatındadır

Bu barədə Respublika Klinik Xəstəxanasında hemofiliya mövzusunda təşkil olunan «dəyirmi masa»da söhbət açılıb.

Tədbirdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin hemofiliyalı xəstələrə bağlı qərar və sərəncamları bu gün Səhiyyə Nazirliyi tərəfindən uğurla yerinə yetirilir. Belə ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIIIIX faktor preparatları ölkəyə gətirilir. Azərbaycanda 1973-cü ildən Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsində Elmi-Praktiki Hemofiliya Mərkəzi fəaliyyət göstərir. Vaxtında və lazımı səviyyədə antihemofil preparatlarla aparılan müalicə xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin də qarşısını alır.

Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov məlumat verib ki, Azərbaycan hemofiliyalı xəstələrin dərman preparatları ilə dövlət hesabına təmin edildiyi azsaylı ölkələr sırasındadır. O deyib ki, hər il ölkəmizdə 50-60 nəfərdən çox hemofiliyalı xəstədə müxtəlif cərrahiyyə əməliyyatları həyata keçirilir. Azərbaycanda hemofiliyanın diaq-

nostika, müalicə və profilaktikasının təkmilləşdirilməsi, xəstələrin ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün 2005-ci və 2010-cu illərdə qəbul edilmiş iki Dövlət Proqramı artıq yerinə yetirilib. Bu ildən isə hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcmi və keyfiyyətinin artırılması, bu xəstəlik nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması məqsədi ilə 3-cü proqram – 2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı icra edilməyə başlanıb. Hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, dövlət tərəfindən onların bütün ehtiyacları ödənilir.

«Bu gün Azərbaycanda hemofiliyalı xəstələrin 111 nəfəri 1-5 yaşlı, 226 nəfəri isə 5-15 yaşlı uşaqlardır. Bu da onu göstərir ki, ümumi xəstələrin 22,5 faizi 1-15 yaşlı uşaqlardır». Bunu isə **Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova** «dəyirmi masa»da çıxışı zamanı deyib. Mərkəzin rəhbəri bildirib ki, ildən-ilə stasionar şəraitdə müalicə olunan xəstələrin sayı azalır. Evlərdə və ambulator şəraitdə müalicələrin sayı artır ki, bu da yaxşı göstəricidir.

Respublika Diaqnostika Mərkəzində hepatitlərə pulsuz müayinələr təşkil olunub

Mayın 23-dən başlayaraq, Respublika Diaqnostika Mərkəzi (RDM) əhalinin B və C hepatit viruslarına ödənişsiz müayinələrini keçirir.



Hazırda dünyada geniş yayılan və ciddi fəsadları olan hepatit global miqyasda aktual səhiyyə problemidir. Bu baxımdan, RDM-də təşkil edilən humanitar aksiya sosial xarakter daşıyır və əsas məqsədi əhali arasında xəstəliyin yayılma riskini azaltmaqdır.

Sağlamlığını düşünən hər kəsin iştirak edə biləcəyi aksi-

ya bir ay davam edəcək. Müayinələrdən keçən şəxslər xaricdə təhsil almış həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrə 20 faiz endirimdən də faydalana bilirlər.

Qeyd edək ki, RDM-də anaoloji aksiyalar əvvəllər də dəfələrlə təşkil olunub.

Gəncədə «Sağlamlıq həftəsi»

Gəncənin «2016-cı il Avropa gənclər paytaxtı» seçilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin qəbul etdiyi Tədbirlər planına uyğun olaraq, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) mayın 17-20-də bu şəhərdə «Sağlamlıq həftəsi» adlı kampaniya keçirib. Aksiya çərçivəsində 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə həsr olunan maarifləndirmə tədbirləri təşkil edilib.

İSİM-in mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə Tibb Kollecinə gənclərlə görüşüb, zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narko-

maniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual mövzularda mühazirələr oxuyub, müzakirələr aparıblar. Məişət zorakılığının qarşısının alınmasına yönəlmiş, onun mənfi tibbi-psixoloji nəticələrini izah edən maarifləndirici təqdimatlar olunub.

Bundan başqa, İSİM-in əməkdaşları Gəncə şəhərinin 2 nömrəli Şəhər Poliklinikasında, 1, 2 və 3 saylı Uşaq Poliklinikalarında tibb müəssisələrinin həkim-mütəxəssislərinə məişət zorakılığına məruz qalmış şəxslərə yardım üzrə xüsusişədirilmiş təlimlər keçiblər.

«Sağlamlıq həftəsi»nin son günü Gəncə Qan Bankında qan vermə aksiyası təşkil olunub.

Tədbirlərin gedişində hər bir mövzuya aid videoçarxlar nümayiş edilib, maarifləndirmə materialları paylanılıb.

Ailə qurmaq istəyən 130 min nəfər icbari tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Ailə Məcələsinə ötən il edilmiş dəyişikliyə uyğun olaraq, nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən etibarən mütləq qaydada tibbi müayinədən keçirlər. Nazirlər Kabineti tərəfindən bununla bağlı qəbul edilən müvafiq qaydalara əsasən, həmin vaxtdan bu il aprelin 30-dək 130 min nəfər müəyyən-ləşdirilmiş xəstəlik siyahısı üzrə müayinə olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, nikaha daxil olmaq istəyən və müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb.



Bununla belə, onların bir qisminə müxtəlif xəstəliklər aşkar edilib. Belə ki, müayinədən keçənlərin 6921 nəfərində talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə İİV infeksiyası müəyyən olunub.

Tibbi müayinə və məsləhətlər ailə qurmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

İmmunoprofilaktika üzrə genişmiqyaslı tədbirlər görülür

Bir sıra ölkələrdə, o cümlədən qonşu dövlətlərdə müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər sayəsində dayanıqlı epidemioloji sabitlik təmin olunub. Bu ilin 4 ayı ərzində ölkəmizdə yenidoğulmuşların 96,9 faizi vərəm əleyhinə (BCJ), 98,8 faizi hepatit B (HepB), 97,0 faizi poliomielit

filaktika bölməsinin müdiri Gülaftə Azadəliyeva çıxış edərək, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlillik hallarının azaldılması üçün uşaqların peyvənd təqvimini əsasında vaxtında peyvənd olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd olunub ki, hər hansı



yaşı tədbirlərinin gücləndirilməsi məqsədi ilə immunlaşdırma həftəsi ərzində uşaqlarla yanaşı, peyvənd almayan yaşlı insanlar arasında da immunlaşdırma işləri aparılıb. Onlardan 119 nəfər qızılca və məxmərək əleyhinə QM peyvəndi alıb.

Toplantıda baş pediatr Nəsim Quliyev deyib ki, Azərbaycanda peyvənd təqviminin genişləndirilməsi, uşaqlara yeni peyvəndlərin vurulması ilə bağlı daim iş aparılır. 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanılıb. Bu dövr ərzində ölkə üzrə bu peyvəndlə əhatə olunma göstəricisi 85% təşkil edib. Gələcəkdə ölkəmizdə suçiçəyinə, meningit və rotavirusa qarşı peyvəndlərin vurulması da nəzərdə tutulub. Azərbaycanda bütün peyvəndləmə işinin tamamilə dövlət hesabına aparıldığını xatırladan professor N.Quliyev diqqətə çatdırıb ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur.

Mətbuat konfransında uşaqların peyvəndlərə cəlb olunması ilə bağlı təbliğatın vacibliyi də vurğulanıb.



(OPV3) peyvəndi ilə əhatə edilib. Bir yaşadək uşaqların 95,1 faizi göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya və hepatit B əleyhinə beşvalentli GDTHibHepB3 peyvəndi, 96,5 faizi OPV3 peyvəndi, 95,0 faizi pnevmokok infeksiyası əleyhinə Pk peyvəndi alıb.

Bu barədə Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ölkəmizdə uşaqların peyvəndlə əhatə olunması məsələsinə həsr edilən mətbuat konfransında məlumat verilib.

Tədbirdə İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsim Quliyev və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunopro-

səbəbə görə milli peyvənd təqviminə müvafiq immunlaşdırmadan kənarda qalan uşaqlar aprelin 25-dən 30-dək keçirilən immunlaşdırma həftəsi ərzində vaksinasıya ilə əhatə olunublar. O cümlədən 326 uşaq vərəm əleyhinə BCJ vaksini, 1439 nəfər difteriya, göyöskürək və tetanus əleyhinə GDT, 1356 uşaq difteriya və tetanus əleyhinə DT, 4145 nəfər poliomielit əleyhinə OPV, 2718 uşaq qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM, 175 nəfər B viruslu hepatit əleyhinə HepB, 3100 uşaq beşvalentli GDTHibHepB, 2555 nəfər onvalentli konyuqasiya olunmuş pnevmokok vaksini, 1712 uşaq A vitamini alıb. Qızılca və məxmərək xəstəliklərinin eliminasi-

Neonatal skriningq proqramına start verilib

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı» çərçivəsində Səhiyyə Nazirliyi yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər görür. O cümlədən, anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və müalicəsinin təşkili məqsədilə neonatal müayinələr (skrininglər) aparılır.

Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin 16 mart 2016-cı il tarixli sərəncamına əsasən, anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə, Dövlət Proqramı çərçivəsində xüsusi neonatal skriningq proqramına start verilib. Müayinələr Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər Klinik Xəstəxanasında aparılır. Skriningq zamanı həmin tibb müəssisələrində anadangəlmə ürək

qüsurlarına yoxlamaq məqsədilə uşaqlara və yenidoğulmuş körpələrə «skriningq nəbz oksimetriyası» olunur, ürək qüsuru, xüsusilə də kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülür.

Pilot proqram səciyyəsi daşıyan neonatal skriningq müayinələri «Rostropoviç – Vişnevskaya Fondu»nun Azərbaycan nümayəndəliyinin dəstəyi, beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Bu proqram çərçivəsində həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün neonatal kardiologiyaya dair xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, ana və uşaq sağlamlığı üzrə ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində bütün aidiyyətli dövlət tibb müəssisələri – perinatal mərkəzlər, qadın məsləhətxanaları, doğum evləri və poliklinikalar anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, onların müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili üçün lazımi fetal və perinatal diaqnostika avadanlıqları ilə təchiz edilib.

Müasir dövrdə tibb elminin və səhiyyə sisteminin inkişafı yüksək texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, qabaqcıl dünya ölkələrində səhiyyənin informatikləşdirilməsi, elektron tibb xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması üzrə işlər gedir.

Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər, rəqəmsal texnologiyaların tibbi praktikaya tətbiqinin perspektivləri və səhiyyə xidmətlərinin təkmilləşdirilməsində onların rolu ölkəmizdə ilk dəfə keçirilən «Elektron tibbin multidissiplinar problemləri» mövzusun-



da I Respublika elmi-praktik konfransında müzakirə olundu. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan, ölkəmizin müvafiq dövlət qurumları rəhbərlərinin, ali təhsil müəssisələrində və AMEA institutlarında çalışan informasiya texnologiyaları və təbabət üzrə aparıcı alim və mütəxəssislərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbir elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənəndirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkili məqsədi daşıyırdı.

Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirdi. Elektron təbabətin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənəndirilməsi baxımından konfransın böyük əhəmiyyət daşıdığını dedi, bu sahədə mövcud problemlərin həllinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibb xidmətinin göstərilməsi üçün innovativ texnologiyalardan geniş istifadənin vacib şərtlərdən olduğunu bildiren akademik A.Əlizadə informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif sferalarda, o cümlədən tibbdə tətbiqinin Prezident İlham Əliyev tərəfindən prioritet

«Elektron tibbin multidissiplinar problemləri»

Bakıda ilk dəfə bu mövzuda konfrans təşkil edildi

tet sahə kimi müəyyənəndirildiyini vurğuladı, «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın əsas istiqamətlərindən birinin də məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu söylədi.

Akademiyada bu istiqamətdə aparılan

tərtiblər dövlət qayğısından söz açdı. Son zamanlar Azərbaycan səhiyyəsində uğurlu islahatlar aparıldığını deyən natiq Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söylədi. Səhiyyə Nazirliyinin elmi müəssisələrində, tibb ocaqlarında ən son texnologiyaların tətbiq olunduğunu diqqətə çatdırdı.

Keçən əsrin 70-ci illərində akademik Cəlil Əliyevin əsasını qoyduğu bioinformatika məktəbini xatırladan Ə.Əmiraslanov hazırda Azərbaycanda elektron elmin

nədlərində e-tibbin çoxaspektli problemlərinə xüsusi yer verildiyini bildirdi.

Molekulyar biologiya və tibb, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılmasının, yüksək texnologiyaların tətbiqi imkanlarının öyrənilməsinin zəruriliyini vurğulayan R.Əliquliyev həmçinin e-tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslər və dərslər vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Ölkəmizdə sırf bu sahədə dövlət proqramına ehtiyac olduğunu deyən akademik müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssisləri, elmi qurumları birgə



elmi tədqiqatlardan söz açan AMEA prezidenti bildirdi ki, prioritet elmi mövzular arasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmalar əsas hədəflərdəndir. Buna misal olaraq kök hüceyrə, molekulyar biologiya və təbabət, tibbdə kompüter texnologiyaları, yeni dərman vasitələri və s. kimi müasir elmi istiqamətləri göstərən akademik A.Əlizadə ölkədə biotibbi informatika, elektron tibb problemləri ilə bağlı ayrı-ayrı elmi mərkəzlərdə tədqiqatlar aparıldığını, müxtəlif klinikalarda elektron tibbin formalaşdırılması üzrə praktiki işlərin həyata keçirildiyini və bir sıra nailiyyətlərin əldə olunduğunu vurğuladı, eyni zamanda, bu sahədə tədqiqatlarla bağlı bir sıra təşkilati və metodoloji problemlərin də mövcud olduğunu söylədi.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışdı. Bu gün Azərbaycanda səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulması, tibbdə qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin həlli istiqamətində əməli addımlar atıldığını, dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə layihələrin reallaşdırıldığını vurğuladı. «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya» çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini bildiren E.Ağayev elektron tibbin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görülməli işləri də diqqətə çatdırdı.

AMEA Biologiya və tibb elmləri bölməsinin akademik katibi, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səhiyyə və tibb elminin inkişafına gös-

ərəkəşliyi etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompüter texnologiyalarının böyük imkanlar vəd etdiyini söylədi, gerontologiya, kök hüceyrələr sahəsində aparılan tədqiqatların, AMEA-da yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əhəmiyyətini qeyd etdi. O həmçinin təbabətlə informatikanın qovşağında elmi kadrların hazırlanmasının vacibliyini vurğuladı.

Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev «Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri» mövzusunda məruzə ilə çıxış etdi. Elektron tibbin e-hökumətin tərkib hissəsi olduğunu, bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıdığını diqqətə çatdıran akademik e-tibbin texnoloji, iqtisadi, demografik, psixoloji, hüquqi, etik və s. aspektlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdi. R.Əliquliyev İnformasiya cəmiyyəti məsələləri üzrə Tunis Dünya Sammiti, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya», Ümumdünya Səhiyyə Təşkilatının e-səhiyyəyə dair sə-

əməkdaşlığa çağırırdı.

Tədbirdə həmçinin Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli «Tibbi təhsildə kompüter texnologiyaları», AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev «Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri», Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mövcud elektron sistemlər», Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov «Təbabətdə informasiya texnologiyaları və ölkədə həllini gözləyən problemlər» mövzularında məruzələrlə çıxış etdilər.

Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirdi. «Tibbdə İKT-nin elmi-nəzəri problemləri», «Tibbdə İKT-nin praktiki problemləri» və «İKT-nin tibbi problemləri» sekiyaları üzrə elektron tibbin formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və s. mövzularda 75 məruzə təqdim olundu.

BAŞ SPONSOR:



Sağlam gələcək - bizimlə gələcək!

Azərbaycan, Bakı-Az1116, 7-ci mkr. Abay Kunanbayev küç. Tel.: (+99412) 5633717, 5629499
Faks: (+99412) 5633425 E-mail: hbcoltd@ultel.net Web: www.hb-med.com

«Tibb qəzeti» redaksiyası tel: (012) 596-06-61

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, ölkəmizdə görkəmli alim, dövlət xadimi və səhiyyə təşkilatçısı, akademik Vəli Yusif oğlu Axundovun 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Yubiley tədbirlərindən biri akademikın adını daşıyan **Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda** baş tutub. İnstitutun kollektivi və Vəli Axundovun ailə üzvləri əvvəlcə II Fəxri xiyabanda onun məzarını ziyarət edib, xatirəsini anıblar.

Tədbirdə giriş sözü ilə çıxış edən **İnstitutun direktor müavini Həqiqət Qədirova** hələ 20 il bundan əvvəl ulu öndərin Sərəncamı ilə Vəli Axundovun 80 illik yubileyinin keçirilməsini xatırladı.

Akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

İnstitutun elmi katibi Məşuqə Əlili Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında böyük xidmətləri olan Vəli Axundovun həyatı və elmi-ictimai fəaliyyəti haqqında məruzə edib.

Akademik Böyükkişi Ağayev unudulmaz alimlə bağlı xatirələrini bölüşüb, onun həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışdı.

Digər çıxış edənlər də Vəli Axundovu müxtəlif məsul vəzifələrdə çalışdığı uzun illər ərzində təqdirəlayiq fəaliyyət göstərən ictimai xadim, respublikada səhiyyə işinin təşkilinə töhfə verən alim kimi səciyyələndiriblər.

Akademik Vəli Axundovun 100 illik yubileyi ilə bağlı digər



tədbir **Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında** keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən **Universitetin rektoru, professor Gəray Gəraybəyli** qeyd edib ki, Azərbaycan elmi-

nin inkişafında və ölkənin ictimai-siyasi həyatında Vəli Axundovun böyük xidmətləri var.

Səhiyyə Nazirliyinin epidemiologiya üzrə baş mütəxəssisi, ATU-nun Epidemiologiya kafedrasının müdiri, profes-

sor İbadulla Ağayev alimin şəərəfli ömür yolundan, geniş elmi və ictimai fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən söhbət açıb, tədbir iştirakçılarına akademikın həyat və fəaliyyətinin əsas mərhələləri haqqında məlumat verib.

Digər çıxış edənlər görkəmli alim haqqında xatirələrini bölüşüb, onun elmi nailiyyətlərindən danışdılar. Ölkəmizdə elm və səhiyyənin, iqtisadiyyatın, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında V.Axundovun mühüm rolu olduğu vurğulanıb, onun istedadlı təşkilatçı, ictimai və dövlət xadimi olduğu qeyd edilib.

Hər iki tədbirin sonunda Vəli Axundovun həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olub. Alimin qızı Nigar Axundova atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarna minnətdarlığını bildirib.

İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlər üçün təlim təşkil olunub

Səhiyyə sistemi, səhiyyənin maliyyələşməsi və icbari tibbi sığorta haqqında media nümayəndələrini daha geniş informasiya ilə təmin etmək məqsədilə **Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlərin biliklərinin artırılması» mövzusunda təlim təşkil edib.** Agentliyin gələcək fəaliyyətində mətbuatla sıx əməkdaşlığa nail olmaq məqsədi daşıyan təlim zamanı jurnalistlər **Azərbaycanın mövcud səhiyyə sistemi (tibbi xidmətin təşkili, strukturu və s.), bizdə və digər ölkələrdə tətbiq edilən müxtəlif maliyyələşmə mexanizmləri, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi imkanları barədə məlumatlar** əldə ediblər.

Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin model layihə yaxın günlərdə ölkə rəhbərliyinə təqdim olunacaq. Aidiyyəti üzrə qurumlarla müzakirələr aparılıb və işlər yekunlaşmaq üzrədir. Mo-



del ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir. Diqqətə çatdırılıb ki, gələcək ilin əvvəlindən icbari tibbi sığorta üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

Agentliyin Monitinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev isə bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhəlinin sığortalanmasıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var. Belə şəxslər çox zaman sığorta sisteminə yaşlandıqda, yaxud səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Bir sıra ölkələr buna qarşı tədbirlər görür.

«İcbari tibbi sığorta Azərbaycan vətəndaşları və ölkədə müvəqqəti qeydiyyatda olan əcnəbi-
ləri əhatə edəcək. Xid-

mət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub». Bunu isə Agentliyin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib. O qeyd edib ki, icbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Agentlik tərəfindən həyata keçiriləcək.

Agentliyin Hüquq şöbəsinin müdiri Aysel İbaxeva isə bildirib ki, Agentliyin gələcəkdə tibb müəssisələrinin akkreditasiya məsələsində iştirak etmək hüququ olacaq: «Biz bununla Səhiyyə Nazirliyinin işinə qarışmayacağıq, sadəcə, özümüzdə aid məsələləri həll edəcəyik». O da qeyd edilib ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.

Sonda təlim iştirakçılarının sertifikatları təqdim edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) «Narkotiklərə YOX deyək» şüarı altında Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi kütləvi ictimai kampaniya davam edir.

Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçirilən tədbirlərdə RNM-in şöbə müdiri «Narkomaniya millətin bəlası kimi: Müalicə və profilaktika» mövzusunda prezentasiya ilə çıxış edib. Şəhər Narkoloji Dispanserlərinin nümayən-

«Narkotiklərə YOX deyək» Ölkəmizdə bu şüar altında kütləvi ictimai kampaniya keçirilir



dələri bu şəhərlərdə narkoloji vəziyyət, narkotik

vasitələrdən asılı olan şəxslərin müəyyən edilməsi və onlara tətbiq edilən müalicə-reabilitasiya tədbirləri barədə məlumat veriblər.

Daha sonra şagirdlər, gənclər və mütəxəssislər arasında narkomaniya ilə əlaqədar debatlar təşkil olunub.

Aksiya digər bölgələrdə də davam edəcək.

Naxçıvanda şəkərli diabet üzrə konfrans keçirilib

Şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hər il yer üzündə qeydə alınan ölüm hallarının 5 faizi məhz şəkərli diabet nəticəsində baş verir. Ona görə də bu xəstəliklə mübarizə hazırda dünyada səhiyyəsinin ən aktual məsələlərindəndir.

Bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında «Endokrinologiyanın müasir problemləri» mövzusunda keçirilən elmi-praktik konfransda danışılıb.

Toplantıda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova muxtar respublikada səhiyyə sisteminin inkişafından, bu sa-



hənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsindən, infrastrukturun yenidən qurulmasına dövlət qayğısından, həkimlərin peşə bacarığının yüksəldilməsi üçün elmi-praktik konfransların əhəmiyyətindən danışılıb.

Tədbirdə endokrinoloq mütəxəssislər şəkərli diabetlə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış

ediblər.

Muxtar Respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezidentlərin və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrindən iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanılıb.

BAŞ SPONSOR:



Sağlam gələcək - bizimlə gələcək!

Azərbaycan, Bakı-Az1116, 7-ci mkr. Abay Kunanbayev küç. Tel.: (+99412) 5633717, 5629499
Faks: (+99412) 5633425 E-mail: hbcoltd@ultel.net Web: www.hb-med.com

«Tibb qəzeti» redaksiyası tel: (012) 596-06-61

Мусульманские ученые внесли огромный вклад в развитие мировой науки.

Например, книга **Ибн Сины «Аль-Канун»** считалась основой медицины не только в исламском мире, но и в Европе. Лучшим доказательством этого является то, что эта книга в течение 600 лет служила учебным пособием в европейских университетах.

Рази (864-925) впервые выделил и описал такие заболевания, как ветряная оспа и лихорадка.

Ахшамсаддин (1389-1459) выявил существование микробов.

Камбур Васим (ум. 1761) обнаружил микроб туберкулеза.

Ибрахим Джассар (ум. 1009) еще тысячу лет тому назад указал на причины заболеваемости проказой и предложил методы ее лечения.

Ибн Хатиб (1313-1374) сделал научное предположение об инфекционном характере холеры.

Ученый-мусульманин по имени **Аммар** еще 9 веков тому назад использовал только ему известный способ хирургической операции на глазу.

Али ибн Аббас (ум. 994) провел хирургическую операцию рака. Написанная им медицинская энциклопедия «Китаб аль-Малики» не потеряла своей актуальности и сегодня. Первая больница была создана

Сегодня мир пользуется 35 открытиями мусульманских ученых средневековья

в 707 г. во время правления халифа Валида ибн Абдулмалика из династии Омейядов.

Мусульманские ученые достигли высоких успехов и в области математики. Этими достижениями восхищаются и современные европейские ученые. Знаменитый европейский ученый Жак Рислер утверждал, что «учителями математики нашего Возрождения были мусульмане». Основоположник алгебры Хорезми (780-850) впервые использовал цифру ноль. Он написал первую книгу по алгебре под названием «Аль-Джабр ва аль-Мугабиле». Слово «Аль-джабр» из названия книги, подвергшись изменению в произношении западных ученых, стало звучать как «Алгебра».

Беттани (858-929) фактически заложил основы тригонометрии.

Абуль-Вафа (940-998) внес в тригонометрию понятие о тангенсе, котангенсе и косинусе.

Насруддин Туси (1201-1274) был автором первого серьезного труда по тригонометрии.

Открытие переменных формул в тригонометрии принадлежит **Ибн Юнусу (ум. 1009)**.

Формулу бинома, которая приписывается Ньютону, внес в алгебру **Омар Хайям (ум. 1123)**.

Дифференциальное исчисление было открыто задолго до **Ньютона Сабитом ибн Гурра (ум. 901)**.

Астрономия - еще одна из

для определения месторасположения звезд, измерения расстояния между ними.

Заркали (1029 - 1087) изобрел самую точную и удобную



наук, которая интересовала мусульманских ученых.

Почти во всех крупных городах исламских государств существовали обсерватории. В них мусульманские ученые столетиями проводили научные исследования, открывали многие тайны науки, которые стали источником вдохновения для таких западных ученых, как Джордано Бруно (1546-1601), Коперник (1473-1543), Галилей (1564-1642).

Мусульманские ученые усовершенствовали астролябию (устурлаб) - инструмент

для того периода астролябию. Мусульманские ученые задолго до европейцев высказали мысль о шарообразной форме Земли, а также о ее вращательном движении. Еще Бируни доказал, что Земля вращается вокруг своей оси и вокруг Солнца.

В результате исследований, которые он проводил в Индии близ города Нандана, Бируни смог вычислить площадь поверхности Земли. Примененный при этом метод именуется в Европе «правилом Бируни».

Еще в IX-X веках братья **Муса** вычислили длину земной окружности.

Труды **Фергани** в области астрономии на протяжении 700 лет использовались в Европе в качестве учебного пособия. Фергани также открыл существование пятен на Солнце.

Будучи правителем, **Улугбек (1394-1499)** посвятил себя науке. Он построил в Самарканде большую обсерваторию, прославился как великий астроном своей эпохи.

Джабир ибн Афлаф (XII век) намного раньше европейцев нашел угол азимута, по которому измеряется яркость и место расположения звезд. Германский астроном Режинтан тем же методом пришел к подобным результатам 300 лет спустя.

В области физики **Исмаил аль-Джазари (ум. 1206)** в своем произведении «Китаб аль-Хиял» («Книга грез») заложил основы кибернетики.

Основоположник оптики **Ибн Хейсам (965-1051)** своим научным трудом «Книга изображений» дал толчок деятельности таких ученых, как Роджер Бэкон (1214-1294), Кеплер (1571-1630) и Леонардо да Винчи (1452-1519). В мире науки эта книга считалась фундаментальной в течение 600 лет. Механизм отражения света в сферических зеркалах назван его именем - «проблема Аль-Хазина» (так звали Ибна Хейсами в Европе).

(Продолжение на стр. 9)

EPIVULAN

Tabletlər 500 mq

Epilepsiyanın terapiyasına əsaslı yanaşma - normal neyrotransmissiyanı qorumaqla qıcolmaların idarə edilməsi

Parsial və generalizə olunmuş epileptik tutmalarda yüksək effektivlik

Sosial adaptasiyanın yaxşılaşması və həyat keyfiyyətinin yüksəldilməsi

Fərqli yaş qruplarına uyğun üstün farmakoloji xüsusiyyətlər.

İstifadə qaydası:

Böyükələr:

Başlangıç doza - 250 mq gündə 2 dəfə. İki həftədən sonra - 500 mq gündə 2 dəfə
Klinik reaksiyadan və toleranılıqdan asılı olaraq doza hər 2 həftə ərzində 500 mq artırılı bilər. Maksimal doza həddi 1500 mq gündə 2 dəfə

Uşaqlar:

20 - 60 mq / kq / gün təkrarlanan doza ilə

İstehsalçı:

Synthon Hispania, S.L (Barselona İspaniya)

HƏR AN NƏZARƏT ALTINDA



Ширванская фармакопея в Ватиканском архиве

Архивы Ватикана относятся к числу богатейших коллекций в мире. Они содержат огромное количество документов и старинных манускриптов из разных стран мира. Среди них есть и материалы, связанные с Азербайджаном.

Прежде всего, это рукописные книги средневековых азербайджанских ученых, мыслителей и поэтов, таких, как Низами (1141-1209), Физули (1483-1556), Насими (1369-1417), Бахманяр аль-Азербайджани (умер в 1067), и других, написанные на азербайджанском (тюркском), османском, арабском и персидском языках. В общей сложности в архивах Ватикана было обнаружено 80 таких рукописных книг.

В процессе работы в секретных архивах Ватикана были найдены также сотни старинных документов, большинство из которых представляют собой переписку между Папами римско-католической церкви и управлявшими Азербайджаном средневековыми правителями, в том числе Эльханидами (1256-1335) и Сефевидами (1501-1736). Эти документы составлены на латыни, староитальянском, персидском, турецком, уйгурском, монгольском языках и содержат информацию об экономике, географии, культуре и политической истории Азербайджана того времени.

Есть среди этих документов и древние рукописи в области медицины, принадлежащие перу азербайджанских авторов, в том числе, уроженцев Ширвана. Рукописи ширванских авторов, которые хранятся в основном в Апостольской библиотеке, чрезвычайно интересны, и среди них, в первую очередь привлекает внимание относящийся к XVI веку труд Мухаммеда ибн Махмуда Ширвани. Этот ученый жил на территории Османской империи, в Турции, хотя родился в Ширване. В то время в результате османо-сефевидских войн, то есть войн между шахом Исмаилом и турецким султаном, а также продолжавшихся далее войн шахов Аббаса и Тахмасиба с османами Ширван и Южный Азербайджан были захвачены османскими войсками. В этот период очень многие ширванские деятели культуры и науки переехали ко

двору турецкого султана, где продолжали творить. В основном они писали на родном языке, потому что в то время при дворе турецкого султана использовали тот тюркский язык, который еще не был разделен на азербайджанский и османский и был общим праязыком. В Ватикане найдено четыре рукописи ширванских авторов, но-



сящих имя Ширвани. Этих трудов, а также их копий прежде у нас в Азербайджане не было, они не были в научном обороте и не исследовались. Хранившийся в Ватикане труд Мухаммеда ибн Махмуда Ширвани называется «Равзат аль-этир», что переводится как «Ароматный цветник». В нем приведено огромное количество различных рецептов и повествуется о способах приготовления целебных средств из лекарственных растений, минералов и средств животного происхождения.

В XV веке множество ученых из Ширвана снискали славу при дворе османских султанов. Мухаммед ибн Махмуд Ширвани (1375-1450 гг.) родился в азербайджанской области Ширван, затем переехал в Османскую империю, где работал придворным врачом и написал ряд произведений на старотурецком (османском) языке. Его самой выдающейся книгой является «Мюршид» («Наставник») – фундаментальное пособие в области офтальмологии. Кроме того, Мухаммед Ширвани является автором труда «Тохфейи-Муради» («По-

дарок Мураду») – книги о лечебных свойствах драгоценных камней и минералов. Труд был посвящен османскому султану Мураду II (1421-1451 гг.).

Мухаммед Ширвани перевел с арабского и персидского на тюркский язык ряд фундаментальных книг в области медицины. В настоящее время некоторые его книги заново переизда-

ны в Турции. Сам Мухаммед Ширвани писал как на тюркском (османском), так и на арабском языках. В частности, он является автором труда на арабском языке «Равзат аль-атр» («Ароматный цветник»), одна из рукописей которого хранится в Ватиканской библиотеке. Это обширный труд в области фармакологии, в котором описаны тысячи лекарственных растений и лечебных средств натурального происхождения.

Я привез копию этой рукописи из Ватикана в Азербайджан, и сейчас она переводится на азербайджанский язык в Институте рукописей НАН Азербайджана. В рукописи Мухаммеда ибн Махмуда Ширвани приведено около 2000 рецептов, связанных с лечением многих заболеваний, в частности, воспалительных заболеваний почек и мочевыводящих путей, таких, например, которые сегодня известны как пиелонефрит и гломерулонефрит. Для их лечения, в частности, предложен рецепт, в состав которого входят различные виды хвойных деревьев, шишки можжевельника и кипариса - отвар специальной концент-

рации, который рекомендуется пить регулярно в течение недели.

Фактически нет заболеваний, которые в средние века не были бы известны, просто их этиология (происхождение) трактовалась по-иному, не так, как в наши дни. Для исследователя этот труд - непочатый край работы. Разумеется, все это вначале надо перевести. Эта рукопись является важным источником по истории науки Азербайджана, и с другой стороны - хорошим подспорьем для фармакологов. Ее ценность не только в том, что в ней изложены забытые знания нашего народа, которые необходимо вернуть людям, но и в том, что это духовное наследие, общая память всего человечества. У Мухаммеда Ширвани есть немало и других трудов, которые удалось обнаружить в других хранилищах мира. Их рукописей у нас в стране тоже нет. Большое количество его трудов хранится в библиотеке музея Топкапы и библиотеке «Сулейманийя». Их более пятнадцати, и среди них есть труд по офтальмологии, который уже стали изучать турецкие ученые. Недавно он был опубликован в Турции. Копию этого труда также необходимо привезти в Азербайджан.

Известными ширванцами при османском дворе были также придворный врач Ахмед Ширвани (XV в.) и его сын – ученый, философ и врач Шукруллах Ширвани (ум. в 1485). Из других ширванских авторов, чьи книги хранятся в Ватикане, известен знаменитый труд философа XVII века Абдулмеджида Ширвани.

В современной культурологии есть такое понятие - этнознания. У каждого народа, как и у каждого человека, есть свой багаж копившихся столетиями знаний. Вместе они составляют общее богатство человечества, поэтому то, что создали различные народы, пусть даже самые маленькие из них, - все это бесценная лепта в общую сокровищницу знаний человечества. На локальном уровне это надо изучать и сохранять, и ЮНЕСКО в последние 10 лет тоже уделяет большое значение сохранению этнических знаний. Наша задача найти, изучить, сохранить и донести до следующих поколений наше культурное наследие, в том числе древние рукописи, хранящиеся в различных архивах мира.

Фарид АЛЕКПЕРЛИ,
доктор исторических наук,
профессор

(Начало на стр.8)

Ибн Гераре (ум.1100) впервые сконструировал токарный станок.

Ученый по имени **Ибн Фирнаас** в 880г. впервые сконструировал аппарат наподобие аэроплана. Для своей конструкции он использовал плотную ткань и перья птиц. Ему удалось довольно долго парить в воздухе и плавно приземлиться. На Западе же смогли осуществить первый полет на аэроплане только в 1903 г.

Когда речь заходит о химии, прежде всего вспоминается **Джабир ибн Хайян**. Его достижения в области химии превосходят достижения При-

Сегодня мир пользуется 35 открытиями мусульманских ученых средневековья

стли (1733-1804) и Лавуазьена (1743-1794). Джордано Бруно причислял его к гениям мира. В созданной Джабиром несколько веков тому назад специальной лаборатории ему удалось в результате научных опытов определить многие кислоты. Рази, завоевавший славу не только врача, но и химика, выделил сернистую кислоту и чистый спирт. Мусульманский ученый по имени **Башир** определил фосфор, намного опередив европейца Бранта.

Именно мусульмане впервые использовали порох и

пушку. Пневматическая пушка является изобретением **Султана Мехмета (1432-1481)**.

В формировании географии как науки мусульмане также сыграли большую роль. Путевые записи **Эвлия Челеби (1611-1682)**, исследовавшего разные уголки земли, а также **Ибн Батуты (1304-1369)**, объехавшего все континенты и материки, являются бесценной исторической и географической сокровищницей. Много веков назад Бируни предсказал существование Америки.

Проводником **Васко де Га-**

мы (1450-1554) в его путешествиях был мореплаватель-мусульманин по имени **Ибн Маджид Идриси (1100-1166)** еще 850 лет тому назад удалось составить географическую карту мира, близкую к современным картам.

Ибн Байтар (1190-1248), завоевавший в Средние века славу крупного ботаника и фармацевта, в своей книге дал описание около 1400 лекарственных растений и трав. Данный фундаментальный труд считался основным научным источником в этой области.

Ученый по имени **Дамири (1349-1405)** точными сведениями о природе животного мира, которые он привел в своем труде «Хаятул-хаяван», значительно обогатил зоологию как науку.

Впервые фабрика по производству бумаги была построена в 794 г. в Багдаде **Ибн Фазлом**, сыном визиря Харуна ар-Рашида. Подобная же фабрика была построена в Египте в 800 году и в 950 году в Андалусии (юг Испании). В Европе такие фабрики стали действовать значительно позже: в Византии - в 1100 г., в Сицилии - в 1102, в Германии - в 1228 г., в Англии - только в 1309 г.

Рафик МУХАМЕТШИН

BMT-nin Baş katibi atalar üçün doğum məzuniyyətinin tətbiqini təklif edir



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun kişilər üçün doğum məzuniyyətinin tətbiqi haqqında təkliflə çıxış edib.

Belə ki, BMT-nin Ailə Gü-nü ilə əlaqədar müraciətində Pan Gi Mun dünya birliyini ayır-seçkilik və zorakılıqla mübarizəyə çağırıb. Eyni zamanda, sənəddə yeni doğulmuş uşaqların ataları üçün doğum məzuniyyəti təcrübəsini nəzərdə tutan xüsusi proqramların tətbiqi ayrıca vurğulanıb.

Pan Gi Mun bəyan edib ki, bütün dövlət rəhbərləri cəmiyyətdə mühüm rola malik olan ailə təsisatını dəstəkləməlidir.

BMT-nin Baş katibi qeyd edib ki, ailə üçün sosial məsələlərlə (səhiyyə xidməti, yaşayış şəraiti və s.) yanaşı, işlə bağlı problemlərin həlli də çox vacibdir. Yeni doğulmuş körpəyə və onun anasına qulluq üçün atalara məzuniyyət hüququnun verilməsi ailənin inkişafı yollarından biridir. Burada söhbət ana və atalar üçün bərabər məzuniyyət müddətindən deyil, uşağın doğulmasından sonrakı ilk dövrdə kişilərin işdən azad edilməsindən gedir. Pan Gi Munun fikrincə, belə məzuniyyətin tətbiqi dünya miqyasında ana və uşaq sağlamlığı sahəsində vəziyyətə, həmçinin ailələrin möhkəmləyinə müsbət təsir göstərəcək.

BMT Zika virusu ilə mübarizə üçün yeni fond yaradıb



BMT-nin Baş katibi Pan Gi Mun Zika virusunun yayılmasının qarşısını almaq məqsədilə yeni fondun yaradıldığını bəyan edib. Bu fond Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə həmin virus əleyhinə sürətli və çevik cavab tədbirləri hazırlayacaq. Fondun vəsaitlərinin bölüşdürülməsi xüsusi məşvərət şurasına tapşırılıb.

ÜST-nin məlumatına görə, Zika virusu 61 ölkədə aşkarlanıb, əsasən Latin Amerikası və

Karib hövzəsi ölkələrində sürətlə yayılır. Xəstəlik cinsi yolla, yaxud ağcaqanad vasitəsilə keçir və dölü məhv etməyə qadirdir.

Bu yaxınlardakı Zika insan üçün təhlükəli hesab edilmirdi. Lakin ötən ilin noyabrında Braziliya Səhiyyə Nazirliyi təsdiq etdi ki, hamıl qadınların virusa yoluxması onların uşaqlarında mikrocefaliya deyilən xəstəlik doğura bilər. Mikrocefaliya uşağın başının normadan kiçik olması və beynin də eyni formada inkişaf etməsinə səbəb olan xəstəlikdir və ölümlə nəticələnir.

Bu ilin fevralında isə ÜST Zika virusunun dünya üçün təhlükəli olduğunu elan edib.

Son 15 ildə dünya üzrə gözlənilən ömür uzunluğunun orta göstəricisi beş il müddətinə artıb. Bu isə o deməkdir ki, 1990-cı illərdə bu sahədə vəziyyətin kəskin pisləşməsindən sonra artıq situasiya düzəlməyə doğru gedir. Qeyd edək ki, həmin dövrdə dünya üzrə gözlənilən ömür uzunluğu göstəricilərinin aşağı düşməsi əsasən Afrikada QİÇS epidemiyası ilə əlaqədar və Şərqi Avropada Sovet İttifaqının dağılmasından sonra baş vermişdi. Lakin ümumi artımla yanaşı, zəngin və yoxsul ölkələr arasında bu göstəricilər arasında böyük fərq hələ də qalır. Belə ki, Yaponiyada qadınların gözlənilən ömür uzunluğu 86,8 il, Syerra-Leonedə isə 50 ildir. Həmçinin ölkələrin öz daxilində də müxtəlif bölgələr arasında müəyyən fərqlər var.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) «Dünya səhiyyəsinin statistikası: davamlı inkişaf məqsədləri ilə bağlı sağlamlıq göstəricilərinin monitorinqi» adlı hesabatında məlumat verilir.

Məruzədə bildirilir ki, 2000-ci ildən 2015-ci ilədək olan dövrdə gözlənilən ömür uzunluğunun beş il müddətinə artması 1960-cı illərdən indiyədək ən yüksək artım tempidir. Dünya üzrə bu göstəricinin ən böyük artımı isə Afrika qitəsində qeydə alınıb. Belə ki, son illər ən nəzərəcarpacaq irəliləyi-

Yaponiyada qadınlar, İsveçrədə kişilər ən uzun ömür yaşayır



şə nail olan bu regionda görülən tədbirlər, o cümlədən İİV infeksiyasına və malyariyaya qarşı mübarizə sayəsində gözlənilən ömür müddəti 9,4 il artıb və orta hesabla 60 yaş təşkil edir.

Hesabatda bildirilir ki, Rusiyada qadınlar arasında gözlənilən ömür uzunluğu 76,3 il, kişilərdə 64,7 il, Ukraynada müvafiq olaraq 76,1 və 66,3 il, Belarusa 78 və 66 ildir. Azərbaycanda gözlənilən ömür müddəti qadınlarda təqribən 76 il, kişilərdə isə 69,6 il təşkil edir.

Ümumilikdə, dünya üzrə orta ömür uzunluğu 2015-ci ildə anadan olmuş insanlarda 71,4 ildir (qızlar üçün 73,8 il, oğlanlar üçün 69,1 il). Lakin hər bir uşağın gələcəyi onun anadan olduğu yerdən asılıdır. Məruzədə bildirilir ki, yeni doğulan uşaqların gözlənilən orta ömür müddəti yüksək inkişaf etmiş 29 ölkədə 80 il və daha çoxdur. Afrikada Böyük Səhradan cənubda yerləşən 22 ölkədə isə bu göstərici 60 ildən azdır.

Qadınların ən yüksək orta ömür uzunluğu Yaponiyada

(86,8 il), kişilər arasında isə İsveçrədə (81,3) qeydə alınıb. Dünyada ən aşağı göstəricilər hər iki cins üçün Syerra-Leonedir. Burada orta hesabla qadınlar 50,8 il, kişilər 49,3 il ömür sürə bilirlər.

Məruzədə həmçinin sağlam ömür uzunluğu göstəriciləri də göstərilir. Belə ki, 2015-ci ildə doğulmuş uşaqlar üçün səhhəti yaxşı vəziyyətdə yaşanacaq illər dünya üzrə orta hesabla 63,1 il (qızlar 64,6 il, oğlanlar 61,5 il) proqnozlaşdırılır.

ÜST-nin Baş katibi Marqaret Çan qeyd edib ki, dünya profilaktikası və müalicəsi mümkün olan xəstəliklər səbəbindən vaxtsız ölümlərin və qarşısı alına bilən əzab-əziyyətin azaldılması sahəsində böyük nailiyyətlər qazanıb: «Lakin bu uğurlar qeyri-bərabər paylanıb. Heç kəsin unudulmaması üçün edə biləcəyimiz ən yaxşı iş səhiyyə xidməti ilə ümumi əhatə olunmaya nail olmaq üçün müxtəlif ölkələrə yardım etməkdən ibarətdir».

Yoqa və meditasiya Altsheymer xəstəliyinə tutulma riskini azaldır

Kaliforniya Universitetində aparılan yeni tədqiqat göstərir ki, yoqa və meditasiya beyin üçün faydalıdır. Onlar insan yaddaşını gücləndirir və qazanılmış ağıldankəmlikdən qoruyur. Tədqiqatçıların sözlərinə görə, yoqa və meditasiya yaddaş məşqindən daha effektivdir.

Üç ay davam edən tədqiqatda yaşı 55-dən yuxarı 25 nəfər iştirak edib. 11 iştirakçı həftədə bir dəfə bir saat davam edən yaddaş təliminə qatılıb. Həmçinin onlar yaddaşın inkişafı üçün gündə 20 dəqiqə təmrinlər yerinə yetiriblər. 14 könüllü isə həftədə bir dəfə 1 saat ərzində evdə qrup halında Kundalini yoqa ilə məşğul olub. Üstəlik hər gün 20 dəqiqəni Kirtan



Kriya meditasiyasına həsr edib.

Beləliklə, 12 həftə sonra ekspertlər müşahidə ediblər ki, könüllülərin hər iki qrupunda şifahi yaddaş yaxşılaşıb. Yəni onlar söz və adları daha yaxşı yadda saxlamağa başlayıblar. Lakin məkanda səmtləşdirməyə kömək edən vizual-məkan yaddaşı yoqa və meditasiya ilə

məşğul olan iştirakçılarda daha çox yaxşılaşıb.

Qeyd edək ki, Hindistanda Kirtan Kriya meditasiyası yaşlı adamlarda koqnitiv pozuntuların qarşısını alma üsullarından biri kimi tanınır. Bu meditasiya nəğmə oxumaq, əl hərəkətləri və işığın vizuallaşdırılması daxildir.

BAŞ SPONSOR:



Sağlam gələcək - bizimlə gələcək!

Azərbaycan, Bakı-Az1116, 7-ci mkr. Abay Kunanbayev küç. Tel.: (+99412) 5633717, 5629499
Faks: (+99412) 5633425 E-mail: hbcoltd@ultel.net Web: www.hb-med.com

«Tibb qəzeti» redaksiyası tel: (012) 596-06-61

Когда у вас в жизни что-то происходит, попробуйте одну практику – не говорите об этом никому, даже если очень хочется рассказать. Что-то случается – сохраните это в себе, тогда вы сохраните внутри себя силу и потенциал этого происшествия.

Так же когда кто-то пытается вовлечь вас в свои рассказы - сохраняйте спокойствие и следите за своими эмоциями, не позволяйте им управлять вами и вовлекаться в чужие эмоции. Это заметят даже окружающие - в каком ореоле силы и загадочности вы начнете пребывать, а на самом деле вы просто сохранили себя для более ценных событий.

ДНК воспринимает человеческую речь

Учёные пришли к ошеломляющему выводу: ДНК воспринимает человеческую речь. Её «уши» прямо-таки приспособлены к улавливанию звуковых колебаний.

Пушкин когда-то писал своей жене: «Не марай душу чтением французских романов». Наш современник разве что улыбнётся этому наказу гения, а зря. Молекулы наследственности получают и акустическую, и световую информацию: молчаливое чтение доходит до клеточных ядер по электромагнитным каналам. Один текст оздоравливает наследственность, а другой её травмирует.

Молитвенные слова пробуждают резервные возможности генетического аппарата. Проклятие разрушает волновые программы, а значит, нарушает нормальное развитие организма.

П.Горяев считает, что с помощью словесных мыслей-форм человек создает свой генетический аппарат. К примеру, ребёнок, взявший от родителей определённую программу, начинает дебоширить, сквернословить. Тем самым, он разрушает себя и свою среду – как социальную, так и психологическую. И катится этот «снежный ком» из поколения в поколение.

Так что генетическому аппарату совсем безразлично, о чём мы думаем, говорим, какие книги читаем. Всё впечатывается в волновой геном, то есть волновую генетическую программу, которая меняет в ту или иную сторону наследственность и программу каждой клетки. Так, слово может вызвать рак, а может вылечить человека. Причём ДНК не разбирает, общаетесь вы с живым человеком или с героем телевизионного сериала.

Как слова и мысли влияют на нашу жизнь

Задумывались ли вы когда-нибудь о том, что слова и мысли влияют на нашу жизнь?

На самом деле, они не просто влияют, они формируют нашу реальность! И от того, что вы говорите, зависит какую жизнь вы живёте. Если

вы видели фильм о воде «Великая тайна воды», то наверняка вспомните, что вода способна воспринимать, сохранять и передавать информацию даже такую тонкую, как человеческая мысль, эмоция, не говоря уже о словах. Под их воздействием меняется вся структура воды, её молекула, а так как мы сами состоим из воды, то соответственно человек может сам воздействовать словом и мыслью на свое здоровье и тело. Давайте посмотрим на самые распространенные фразы в нашей жизни, и как итог, что мы получаем. Итак, начнем!

Говоря - «ничего себе!» - как вы думаете, много ли вы для себя получи-

- на, возьми мое здоровье! Замена этим словам есть -очень приятная и душевная фраза. Когда говорят «благодарю», отвечайте - «ВО БЛАГО».

Используя приставку «бес» в словах вы привлекаете беса в свою жизнь. Приставки «бес» в русском языке не существовало никогда! Новые правила правописания навязаны русскому народу после переворота 1917 года. «Бес» — приставка, внедрённая в русский язык в 1921 году Луначарским-Лениным вопреки правилам русского языка. Это правило внедрено специально, чтобы презираемого беса восхвалять и превозносить. Посмотрите на слова: «бессильный», «бесплез-

бенку. Вспомните, как часто вы говорите, - «ведь я же тебе говорила, что будет именно так», - это тоже именно этот случай, когда вы сами привлекли негативную ситуацию в жизнь вашего близкого, а значит и в свою.

Говоря о мужчинах «все мужчины ..., нет ни одного нормального!» – так оно и получается, что каждый последующий в вашей жизни мужчина, будет вам приносить лишь одни страдания и огорчения.

Говоря человеку – «я тебя не перевариваю!» – вы получаете проблемы с желудочно-кишечным трактом.

«Ты у меня на шее сидишь!» – получаете остеохондроз.

Учитесь мало говорить



«Сердце кровью обливается», «У меня чуть сердце не остановилось» – считай, что заказали в небесной канцелярии болезни с сердцем.

Чтобы не произошло плохого, очень важно не думать о нем, и уж тем более не произносить негативную информацию. Недаром же существует поговорка - «Сказано - сделано!» То есть, сказав, вы уже это почти осуществили. Вы запустили программу исполнения! Но не все так плохо, точно так же работают и хорошие слова и мысли. Создавая и выпуская на свободу позитивную мысль, вы в результате получаете позитив в жизни, в качестве добрых людей и приятных событий.

И еще одна важная информация - ругая человека, засылая на него проклятия, называя его обидными словами и оскорблениями, тем самым вы влияете не только на его биополе, но и на свое! Вы разрушаете свою тонкую энергию и навлекаете то же самое проклятие на себя и своих детей! Прежде чем высказаться крепко в адрес кого-то, очень стоит задуматься, а стоит ли! Может лучше сдержаться! А свои эмоции выпустить в крике в лесу, тем самым сняв напряжение с себя и получив массу приятных ощущений во всем теле.

Заменя отрицательные мысли и слова на положительные, вы создаете вокруг себя пространство любви и позитива и в этом случае, все негативное будет обходить вас стороной. А произнося слова «Я люблю» и «БлагоДарю» вы меняете и воздействуете на весь мир. Давайте как можно чаще дарить улыбку, любовь, благодарность и прощение создавая чистые энергии света в нашей Вселенной.

Негативных слов, которые влияют на наш жизненный сценарий, очень много, но теперь я думаю, вы и сами сможете отследить их в своей речи и не позволите им испортить вам жизнь! Поверьте, только лишь изменив мышление и речь, вы кардинально с «неудачной» сможете поменять свою жизнь на счастливую и радостную.

те? Конечно, нет! Сразу вспоминайте, были ли у вас такие случаи, когда вам чего - либо не доставалось? Всем досталось, а вам нет. Эта ситуация, ответ вселенной на фразу - «ничего себе!»

Вспомните, как часто вы говорите, - «я вообще ничего не слышу (не вижу, не чувствую и т.д.)!!!» Как вы думаете, что привлекут эти слова в вашу жизнь? - Конечно болезни глаз, ушей, носа.

Говоря и думая – «Я толстая» - вы получаете плюсом лишние килограммы.

Говоря – «я худею» - вы приобретаете болезни и начинаете чувствовать себя хуже, так как слово «худею», от слова «худ». Замените эту фразу на «я стану стройней» - и тогда эта мыслеформа начнет положительно влиять на вас.

Говоря «У меня нет денег», вы соответственно никогда не будете в финансовом изобилии. Очень помогает привлекать финансы фраза - «Ко мне легко и часто приходят деньги!» И как только вы не будете препятствовать своими негативными мыслями процессу осуществления заявленного, так вы сразу почувствуете, как легко для вас открываются новые возможности прихода денег в ваш кошелек!

Говоря в ответ на благодарность – «на здоровье!» - вы отдаете свое здоровье!!! Тем самым предлагая другому

ный», «бесцельный», этими словами мы даем силу этой нечистой силе. Заменяйте ее на «без». И тогда все встанет на свои места.

Слова «У меня вроде ничего нет» – программируют на отсутствие чего - либо в вашем роду.

Говоря «мне нужно», «мне надо» - вы проживаете жизнь из нужды и под влиянием обстоятельств, тем самым лишая себя возможности быть хозяином своей жизни. Эти слова хорошо бы заменить на «я выбираю».

Говоря ребенку «ты дурак» - он будет у вас плохо учиться. Потому, как вы сами создали его не здравомыслящим!

Говоря близкому человеку - «глаза бы мои тебя не видели», «ты достал меня», «отстань от меня», «исчезни из моей жизни» – вы программируете разрыв отношений с этим человеком. Не удивляйтесь, если муж ваш, или ребенок потом уйдет из семьи, или чего еще хуже из жизни. Но именно так работает закон Вселенной. Чего вы просите, то вам и приходит! Мудрые люди всегда знали силу слов и мысли и в сказках показывали, как работают вселенские законы!

Говоря ребенку «Ты упадешь», «Там ноги переломашь, шею свернешь!» то, пожалуйста, не удивляйтесь, если с вашим ребенком произойдет именно это. Вы сами, опять же создали сценарий жизни своему ре-

AŞAĞIDAKI TİBB MÜƏSSISƏLƏRİ GÖSTƏRİLƏN VAKANT YERLƏRƏ MÜSABİQƏ ELAN EDİR

Astara Rayon Mərkəzi Xəstəxanası		Ucar Rayon Mərkəzi Xəstəxanası	
RMX Sahə tibb bacısı (qardaşı) - 3.0 (polik.) Mama - 1.0 (polik.) Tibb bacısı (qardaşı) – 2.0 (qəbul ş.) Tibb bacısı (qardaşı) – 2.0 (fiziot.ş.) Tibb bacısı (qardaşı) – 2.0 (hemod.ş.) Tibb bacısı (qardaşı) – 2.0 (cər.ş.)	Tibb bacısı (qardaşı) – 1.0 (ped.ş.) Laborant – 1.0 (anest. və rean.ş.) Tibb bacısı (qardaşı) – 1.0 (terap.ş.) Laborant – 1.0 (klin.diaq.lab.ş.) Məscidməhəllə KTM Məntəqə müdiri - 1.0 Şiyəkəran KHM Mama - 1.0 Artupa KHM	Mama - 2.0 Kakalos KHM Tibb bacısı (qardaşı) – 2.0 Ərçivan QHM Tibb bacısı (qardaşı) – 1.0 Sum TM Məntəqə müdiri - 1.0 Maşxan TM Məntəqə müdiri - 1.0 Vaqo TM Məntəqə müdiri - 1.0 <i>Ünvan: M.Cavadzadə, 1. Telefon: (0222) 5 – 42 – 24</i>	Lək HM Tibb bacısı (qardaşı) - 3.0 Mama - 1.0 Müsüslü HM Tibb bacısı (qardaşı) - 2.0 Mama - 1.0 Məlikbalı TM Tibb bacısı (qardaşı) - 1.0 Məntəqə müdiri - 1.0 Qarabörk HM Feldşer - 1.0 Tibb bacısı (qardaşı) - 3.0 Mama - 1.0 Qaracallı HM Tibb bacısı (qardaşı) - 2.0 Qaradağlı HM Mama - 1.0 Qazyan HM Tibb bacısı (qardaşı) - 2.0 Quləbənd TM Mama - 1.0 Məntəqə müdiri - 1.0 Türkcəi TM Məntəqə müdiri - 1.0 <i>Ünvan: Oğuz küç., 93. Telefon: (02021) 3 – 01 – 70</i>
Yevlax Rayon Mərkəzi Xəstəxanası RMX Tibb bacısı (qardaşı) - 17.0 Rentgen-texnik - 1.0 Laborant - 1.0 Yevlax Şəhər Uşaq Xəstəxanası Tibb bacısı (qardaşı) - 4.0 Təcili Tibbi Yardım Stansiyası Feldşer - 2.0 Aran HM		Şamaxı Rayon Mərkəzi Xəstəxanası Birinci Çaylı HM Mama - 1.0 <i>Ünvan: Qədirli küç., 61 Telefon: (02026) 5 – 70 – 41</i> 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası Tibb bacısı (qardaşı) - 10.0 Laborant - 2.0 <i>Ünvan: Şeyx Hüseyn, 69/71. Telefon: 455 – 10 – 91</i> 4 nömrəli Doğum Evi Tibb bacısı (qardaşı) - 1.0 <i>Ünvan: Orucov küç. Telefon: 445 – 25 – 50</i> 14 nömrəli Uşaq Poliklinikası Rentgen-texnik - 1.0 <i>Ünvan: Fətəlixan Xoyski, 79. Telefon: 441 – 35 – 34</i> 33 nömrəli Şəhər Poliklinikası Tibb bacısı (qardaşı) - 3.0 <i>Ünvan: Q.Abbasov, 116. Telefon: 491 – 55 – 81</i> 8 nömrəli Uşaq Poliklinikası Sahə tibb bacısı (qardaşı) - 2.0 <i>Ünvan: Şıxlı, 59. Telefon: 579 – 76 – 38</i> Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Göytəpə ŞX Tibb bacısı (qardaşı) - 5.0 Ləkin KSX Tibb bacısı (qardaşı) - 2.0 <i>Ünvan: M.Hüseyn, 1. Telefon: (02524) 5–15–51</i> Qobustan Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Tibbi statistik - 1.0 <i>Ünvan: Koroğlu küç. Telefon: (020245) 5–28–46</i> 39 nömrəli Şəhər Poliklinikası Sahə tibb bacısı (qardaşı) - 2.0 (terap.ş.) Sahə tibb bacısı (qardaşı) - 1.0 (ped.ş.) <i>Ünvan: Xiyabani, 25. Telefon: 533 – 69 – 25</i>	
29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Tibb bacısı (qardaşı) - 3.0 Rentgen-texnik - 1.0 <i>Ünvan: Fuad Aynulov, 2. Telefon: 556 – 18 – 16</i>	2 nömrəli Şəhər Poliklinikası Tibb bacısı (qardaşı) - 1.0 (məntəqə) <i>Ünvan: Lermantov, 123. Telefon: 492 – 05 – 50</i>	9 nömrəli Birləşmiş Uşaq Xəstəxanası Pəhriz üzrə tibb bacısı (qardaşı) - 1.0 Tibbi-statistik - 1.0 Tibb bacısı (qardaşı) - 3.0 (kab.) Tibb bacısı (qardaşı) - 2.0 (stas.) Tibb bacısı (qardaşı) - 2.0 (qəbul) Sahə tibb bacısı (qardaşı) - 6.0 (kab.) Tibb bacısı (qardaşı) - 2.0 (mütəşəkkillik) <i>Ünvan: Qobustan qəsəbəsi Telefon: 544 – 45 – 31</i>	
26 nömrəli Şəhər Poliklinikası Sahə tibb bacısı (qardaşı) - 1.0 Müalicə bədən tərbiyəsi üzrə instruktör - 1.0 <i>Ünvan: Naxçıvan, 43 a. Telefon: 374 – 70 - 93</i>	Qazax Müalicə Diaqnostika Mərkəzi Tibb bacısı (qardaşı) - 4.0 Mama - 1.0 <i>Ünvan: Aslan Kəmərlı, 2. Telefon: (02229) 5–07 – 88</i>	Xocavənd Rayon Mərkəzi Xəstəxanası Mama - 1.0 (doğum ş.) Muğanlı Kənd Həkim Məntəqəsi Mama - 1.0 Qaradağlı Kənd Həkim Məntəqəsi Mama - 1.0 Əmirallar Kənd Sahə Xəstəxanası Mama - 1.0 Feldşer - 1.0 Tibb bacısı (qardaşı) – 1.0 <i>Ünvan: Beylaqanda Xocavənd qəs. Telefon: (02122) 3 – 54 – 01</i>	
Füzuli Rayon Mərkəzi Xəstəxanası RMX Feldşer - 2.0 Mama - 3.0 Laborant - 4.0 Uşaq Xəstəxanası Baş tibb bacısı (qardaşı) - 1.0 Böyük tibb bacısı (qardaşı) - 2.0 Tibb bacısı (qardaşı) - 15.0 Horadiz Şəhər Xəstəxanası Tibb bacısı (qardaşı) - 3.0 Mama - 2.0 Əczaçı – 1.0 Göz Xəstəxanası Tibb bacısı (qardaşı) - 3.0 Vərəm Dispanseri Tibb bacısı (qardaşı) - 3.0 Alıxanlı Xəstəxanası Tibb bacısı (qardaşı) - 1.0 Laborant - 1.0 Böyük Bəhmənli Kənd Xəstəxanası Mama - 1.0		Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Güdəcühür Həkim Məntəqəsi (Sabirabad rayon ərazisi üzrə) Mama - 1.0 2 saylı Qəsəbə Tibb Məntəqəsi (Biləsuvar rayon ərazisi üzrə) Mama - 1.0 10 saylı Qəsəbə Həkim Məntəqəsi (Biləsuvar rayon ərazisi üzrə) Tibb bacısı (qardaşı) - 2.0 <i>Ünvan: Biləsuvar rayon ərazisi, 3 saylı qəsəbə. Telefon: (026) 384 – 37 – 18</i> Xocalı Rayon Mərkəzi Xəstəxanası Mama - 1.0 Laborant - 1.0 Sahə tibb bacısı (qardaşı) - 1.0 (pol.ş.) Başkənd Tibb Məntəqəsi Feldşer - 1.0 <i>Ünvan: Goranboy ray., Aşağı Ağcakənd qəsəbəsi. Telefon: (02224) 7 – 45 – 42</i>	
M.A.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi Tibb bacısı (qardaşı) - 2.0 (uşaq kardiocər.ş.) <i>Ünvan: Şərifzadə, 196. Telefon: 432 – 21 – 14</i>	1 nömrəli Körpələr Evi Tibb bacısı (qardaşı) - 1.0 Pəhriz üzrə tibb bacısı (qardaşı) - 1.0 <i>Ünvan: Bakıxanov, 37. Telefon: 440 – 49 – 28</i>	Qeyd: Müsəbiqədə iştirak etmək istəyən namizədlər elan dərc olunduğu gündən etibarən 30 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidirlər: o müəssisə rəhbərinin adına yazılmış ərizə; o şəxsiyyət vəsiqəsinin surəti; o təhsil və ixtisas haqqında sənədlərin surəti; o əmək kitabçasının surəti (mövcud olduğu halda); o sağlamlıq haqqında arayış; o nikah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda).	

BAŞ SPONSOR:

*Sağlam gələcək – bizimlə gələcək!*Azərbaycan, Bakı-Az1116, 7-ci mkr. Abay Kunanbayev küç. Tel.: (+99412) 5633717, 5629499
Faks: (+99412) 5633425 E-mail: hbcoldt@ultel.net Web: www.hb-med.com

«Tibb qəzeti» redaksiyası tel: (012) 596-06-61

AŞAĞIDAKI TİBB MÜƏSSİSƏLƏRİ GÖSTƏRİLƏN VAKANT YERLƏRƏ MÜSABİQƏ ELAN EDİR

Bərdə Rayon Mərkəzi Xəstəxanası

Tibb bacısı (qardaşı) - 1.0 (otor.ş.)	Doğum Evi	Feldşer - 1.0
Tibb bacısı (qardaşı) - 1.0 (cər.ş.)	Tibb bacısı (qardaşı) - 1.0	Uğurbəyli HM
Tibb bacısı (qardaşı) - 1.0 (nevr.ş.)	Alaçadırlı HM	Tibb bacısı (qardaşı) - 1.0
Əməliyyat otağının tibb bacısı (qardaşı) - 1.0 (oftol.ş.)	Tibb bacısı (qardaşı) - 1.0	Yeni Daşkənd HM
Birləşmiş Uşaq Xəstəxanası	Dəymədağıldı TM	Mama - 1.0
Tibb bacısı (qardaşı) - 1.0	Feldşer - 1.0	Xəsili KHM
Laborant - 1.0	Tibb bacısı (qardaşı) - 1.0	Feldşer - 1.0
Tibbi statistik - 1.0	Hacılı TM	Tumashlı HM
Vərəm Əleyhinə Xəstəxana	Mama - 1.0	Mama - 1.0
Laborant - 1.0	Kolayır KSX	Gərənə KHM
Tibb bacısı (qardaşı) - 1.0	Tibb bacısı (qardaşı) - 1.0	Mama - 1.0
	Ləmbəran KSX	Kələntərli HM
	Tibb bacısı (qardaşı) - 2.0	Tibb bacısı (qardaşı) - 1.0
	Laborant - 1.0	Ünvan: N.Nərimanov, 2.
	Qəhrəmanlı TM	Telefon: (02020) 5 – 30 – 90

Qusar Rayon Mərkəzi Xəstəxanası

Pəhriz üzrə tibb bacısı (qardaşı) - 1.0	Məntəqə müdiri - 1.0
Sahə tibb bacısı (qardaşı) - 1.0 (kon.pol.ş.)	Xuluq TM
Sudur HM	Məntəqə müdiri - 1.0
Tibb bacısı (qardaşı) - 1.0	Böyük Müruq TM
Hil HM	Məntəqə müdiri - 1.0
Mama - 1.0	Yuxarı Tahirçal TM
Şirvanovka HM	Məntəqə müdiri - 1.0
Feldşer - 1.0	Haçatala TM
Ukur TM	Məntəqə müdiri - 1.0
	Ünvan: H.Əliyev, 148.
	Telefon: (02338) 5 – 56 – 73

7 nömrəli Uşaq Yoxuxucu Xəstəliklər Xəstəxanası	4 nömrəli Vərəm Əleyhinə Dispanser
Əczaçı - 1.0	Tibb bacısı (qardaşı) - 2.0
Tibbi-statistik - 1.0	Ünvan: 8-ci km qəs., M.X.Şərifli 25/14.
Ünvan: Qarabağ 69	Telefon: 421 – 24 – 50
Telefon: 496 – 15 – 55	

9 sayılı Qadın Məsləhətxanası	6 sayılı Uşaq Klinik Xəstəxanası
Mama - 1.0	Provizor - 1.0
Ünvan: Azadlıq pr., 200.	Ünvan: K.Rəhimov, 11.
Telefon: 561 – 44 – 35	Telefon: 564 – 63 – 51

3 nömrəli Uşaq Xəstəxanası	22 nömrəli Uşaq Poliklinikası
Tibbi-statistik - 1.0	Sahə tibb bacısı (qardaşı) -1.0
Ünvan: R.Behbudov, 30.	Ünvan: Bakıxanov qəs.
Telefon: 493 – 11 – 80	Telefon: 428 – 12 – 79

21 nömrəli Uşaq Poliklinikası	24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Tibb bacısı (qardaşı) - 1.0	Tibb bacısı (qardaşı) - 2.0
Feldşer-laborant - 1.0	(vərəm ş.)
Ünvan: Mir-Cəlal küç.	Ünvan: A.Fətullayev küç.
Telefon: 568 – 66 – 85	Telefon: 478 – 32 – 95

2 nömrəli Uşaq Poliklinikası	4 nömrəli Uşaq Poliklinikası
Sahə tibb bacısı (qardaşı) -3.0	Sahə tibb bacısı (qardaşı)- 3.0
Ünvan: Xocalı küç, 35.	Ünvan: Zığ yolu 9a, keçid
Telefon: 490 – 26 – 48	2952 Telefon: 373 – 25 – 24

Qeyd: Müsəbiqədə iştirak etmək istəyən namizədlər elan dərc olunduğu gündən etibarən 30 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidirlər:

- o müəssisə rəhbərinin adına yazılmış ərizə;
- o şəxsiyyət vəsiqəsinin surəti;
- o təhsil və ixtisas haqqında sənədlərin surəti;
- o əmək kitabçasının surəti (mövcud olduğu halda);
- o sağlamlıq haqqında arayış;
- o nikah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda).

Respublika Narkoloji Mərkəzi

Tibb bacısı (qardaşı) - 4.0
Ünvan: Zığ şosesi, 13.
Telefon: 372 – 82 – 66

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Laborant - 1.0
Ünvan: Mir-Qasimov, 18.
Telefon: 510 – 08 – 69

Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi

Həkim-epidemioloqun köməkçisi - 2.0

7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

Tibb bacısı (qardaşı) - 1.0
Sahə tibb bacısı (qardaşı) - 1.0
Ünvan: Nərimanov, 41.
Telefon: 455 – 02 – 65

26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

Tibb bacısı (qardaşı) - 1.0
Ünvan: Ramil Qasimov, 6.
Telefon: 454 – 20 – 46
7 nömrəli Uşaq Poliklinikası
Tibb bacısı (qardaşı) - 1.0
Ünvan: Təbriz, 97.
Telefon: 566 – 41 – 41

Oğuz Rayon Mərkəzi Xəstəxanası

Feldşer-laborant - 1.0
Kərimli HM
Tibb bacısı (qardaşı) - 1.0
Xaçmaz KSX
Mama - 1.0
Ünvan: S.Vurğun, 126.
Telefon: (02421) 5–23–52

Zabrat Müalicə Diaqnostika Mərkəzi

Tibbi statistik - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
Ünvan: Zabrat qəs., Oktyabr 18.
Telefon: 550 – 35 – 40

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsəbiqə davam edir

Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla kompleksləşdirilməsi tədbirləri müsəbiqə və şəffaflıq əsasında davam etdirilir.

«Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən həkim-cərrah, həkim anestezioloq-reanimatoloq, kompüter üzrə mütəxəssis, feldşer və tibb qardaşı ixtisasları üzrə işləmək hüququna malik Azərbaycan Respublikasının vətəndaşları tibb xidmətində çalışmaq üçün müsəbiqəyə dəvət olunur.

Xatırladıriq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəsisələrinin və istintaq təcridxanalarının tibb xidmətlərindədir.

Müsəbiqədə iştirak etmək üçün sənədlər Tibb baş idarəsinin inzibati binasında (**Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 16 və 18**) qəbul olunur.

Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlər, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı Nazirliyin internet sahifəsi və aşağıdakı telefonlar vasitəsilə əlavə məlumat almaq olar:

Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az. Tel.: 538–01–62

Nazirliyin tibb xidməti üzrə tel.: 493–06–50, 493–30–91

Arzu edənlərin müsəbiqədə iştirakından məmnun olarıq.

Qobustan Rayon Mərkəzi Xəstəxanası

Sahə tibb bacısı (qardaşı) - 2.0 (kons.polik.)	Mama - 1.0
Mama -1.0 (kons.polik.)	Tibb bacısı (qardaşı) - 1.0
Ərəbqədım KTM	Mama - 1.0
Tibb bacısı (qardaşı) - 1.0 (vərəm əleyh.kab.)	Şıxzahırlı KHM
Laborant - 1.0 (labor.ş.)	Feldşer - 1.0
Sündü KSX	Qurbançı KHM
Feldşer - 1.0 (ambulatoriya)	Mama - 1.0
Mama - 1.0 (ambulatoriya)	Tibb bacısı (qardaşı) - 1.0
Tibb bacısı (qardaşı) - 4.0 (stasionar)	Üzümçü KHM
Təklə KSX	Feldşer - 1.0
Feldşer - 1.0	Yekəxana KHM
Cəyirli KTM	Mama - 1.0
Feldşer - 1.0	Nabur KHM
Tibb bacısı (qardaşı) - 2.0	Feldşer - 1.0
Mama - 1.0	Tibb bacısı (qardaşı) - 4.0
Ərəbşalbaş KHM	Mama - 1.0
	Ünvan: Mərəzə qəs.
	Telefon: (02024) 5 – 23 – 79

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası	4 nömrəli Uşaq Somatik Sanatoriyası
Çağırış üzrə tibb bacısı (qardaşı) - 5.0	Tibb bacısı (qardaşı) - 3.0
Tibb bacısı (səyyar) - 10.0	Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı - 1.0
Rentgen-texnik - 4.0	Tibb bacısı (qardaşı) - 1.0 (fiziot.kab.)
Ünvan: Bakıxanov, 42,	Ünvan: A.Sultanova 28
Telefon: 440 – 42 – 33	Telefon: 454 – 13 – 07

7 nömrəli Uşaq Nevroloji Sanatoriyası	Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Tibb bacısı (qardaşı) - 3.0	Tibb bacısı (qardaşı) - 6.0
Masaj üzrə tibb bacısı (qardaşı) - 1.0	Ünvan: A.Şərifzadə, 212.
Ünvan: Ramanı qəs., Zərdabi, 5.	Telefon: 431 – 01 – 41
Telefon: 451 – 30 – 05	

8 nömrəli Şəhər Xəstəxanası	Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci
Tibb bacısı (qardaşı) - 1.0	Tibbi profilaktika (həkim-infeksionist) - 1.0
Mama - 1.0	Ünvan: H.Əliyev pr.,7.
Ünvan: Nardaran qəs., Abşeron küç, 1.	Telefon: (01865) 5–29–96
Telefon: 455 – 86 – 09	

BAŞ SPONSOR:



Sağlam gələcək – bizimlə gələcək!

Azərbaycan, Bakı-Az1116, 7-ci mkr. Abay Kunanbayev küç. Tel.: (+99412) 5633717, 5629499
Faks: (+99412) 5633425 E-mail: hbcold@ultel.net Web: www.hb-med.com

«Tibb qəzeti» redaksiyası tel: (012) 596-06-61

AŞAĞIDAKI TİBB MÜƏSSİSƏLƏRİ GÖSTƏRİLƏN VAKANT YERLƏRƏ MÜSABİQƏ ELAN EDİR

Gəncə şəhər Səhiyyə İdarəsi

A.Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası
Tibb bacısı (qardaşı) - 6.0
Mama - 5.0
Rentgen-texnik - 3.0
Akad. Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanası
Müalicəvi-bədən tərbiyəsi üzrə təlimatçı - 1.0
Əczaçı - 1.0
Laborant - 1.0
Yoluxucu Xəstəliklər Xəstəxanası
Tibb bacısı (qardaşı) - 3.0
2 nömrəli şəhər Xəstəxanası
Tibbi statistik - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
2 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
Pəhriz üzrə tibb bacısı (qardaşı) - 1.0
Əczaçı - 1.0
Kardioloji Xəstəxana
Əczaçı - 1.0
Psixiatrik Xəstəxana
Tibb bacısı (qardaşı) - 2.0
Endokrinoloji Xəstəxana

Əczaçı - 1.0
Ü.Musabəyov adına Oftalmoloji Xəstəxana
Əczaçı - 1.0
Onkoloji Xəstəxana
Əczaçı - 1.0
Narkoloji Dispanser
Feldşer - 1.0
Əczaçı - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
Qadın Məsləhətxanası
Əczaçı - 1.0
Laborant - 2.0
Regional Perinatal Mərkəz
Əczaçı - 1.0
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
Əczaçı - 1.0
Feldşer - 2.0
Müharibə və Əmək Veteranları Poliklinikası
Əczaçı - 1.0
Uşaq Stomatoloji Poliklinikası
Dış texniki - 1.0
1 nömrəli Uşaq Poliklinikası
Əczaçı - 1.0
Tibb bacısı (qardaşı) - 1.0

1 nömrəli Şəhər Poliklinikası
Əczaçı - 1.0
2 nömrəli Şəhər Poliklinikası
Əczaçı - 1.0
2 nömrəli Uşaq Poliklinikası
Sahə tibb bacısı (qardaşı) -1.0
Əczaçı - 1.0
3 nömrəli Uşaq Poliklinikası
Əczaçı - 1.0
Laborant – 1.0
3 nömrəli Şəhər Poliklinikası
Sahə tibb bacısı (qardaşı)-1.0
4 nömrəli Uşaq Poliklinikası
Əczaçı - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
5 nömrəli Şəhər Poliklinikası
Tibb bacısı (qardaşı) - 1.0
Əczaçı - 1.0
6 nömrəli Şəhər Poliklinikası
Tibb bacısı (qardaşı) - 1.0
Əczaçı - 1.0
*Ünvan: Nizami, 40.
Telefon: (02225) 6 – 55 – 33*

Yardımlı Rayon Mərkəzi Xəstəxanası

Pəhriz üzrə tibb bacısı (qardaşı) - 1.0
Sahə tibb bacısı (qardaşı) - 4.0 (terap.ş.)
Sahə tibb bacısı (qardaşı) - 3.0 (ped.ş.)
Tibb bacısı (qardaşı) - 9.0
Dış texniki - 1.0
Mama - 3.0
Tibb bacısı (qardaşı) - 2.0 (vərəm k.)
Tibb bacısı (qardaşı) - 2.0 (psix.k.)
Tibb bacısı (qardaşı) - 2.0 (terap.ş.)
Tibb bacısı (qardaşı) - 4.0 (cər.ş.)
Tibb bacısı (qardaşı) - 3.0 (yolux.ş.)
Böyük tibb bacısı (qardaşı) - 1.0 (yolux.ş.)
Tibb bacısı (qardaşı) - 1.0 (doğuş.ş.)
Mama - 2.0 (doğuş.ş.)
Tibb bacısı (qardaşı) - 2.0 (ginek.ş.)
Laborant - 2.0
Tibb bacısı (qardaşı) - 2.0 (ped.ş.)
Rentgen-texnik - 2.0
Tibb bacısı (qardaşı) - 1.0 (qəbul ş.)
Tibb bacısı (qardaşı) - 2.0 (fiziot.ş.)
Çağırış üzrə tibb bacısı (qardaşı) - 5.0 (TTTTY ş.)
Alçabulaq HM
Tibb bacısı (qardaşı) - 2.0
Feldşer - 1.0
Allar HM
Mama - 1.0
Avaş HM
Tibb bacısı (qardaşı) - 2.0
Feldşer - 1.0
Bozayran HM

Tibb bacısı (qardaşı) - 2.0
Feldşer - 1.0
Bərcan KSX
Tibb bacısı (qardaşı) - 1.0
Feldşer - 1.0
Laborant - 1.0
Mama - 3.0
Çayüzü HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 2.0
Feldşer - 1.0
Hamarkənd HM
Mama - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
Honuba HM
Feldşer - 1.0
Mirimli TM
Məntəqə müdiri - 1.0
Ostayır HM
Tibb bacısı (qardaşı) - 1.0
Qabaqdibi TM
Məntəqə müdiri - 1.0
Şiləvəngə Həkim Məntəqəsi
Mama - 1.0
Şəfəqli KSX
Laborant - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
Feldşer - 1.0
Mama - 2.0
Telavar HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Vərgədüz HM
Tibb bacısı (qardaşı) - 1.0
Yolocaq HM
Feldşer - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
Ərus HM
Tibb bacısı (qardaşı) - 2.0
Feldşer - 4.0
Mama - 2.0
Bürzünbül TM
Məntəqə müdiri - 1.0
*Ünvan: Azadlıq küç.
Telefon: (02520) 6 – 10 – 86*

Göyçay Rayon Mərkəzi Xəstəxanası

Tibb bacısı (qardaşı) - 18.0
Əczaçı - 2.0
Tibbi statistik - 1.0
Göyçay Rayon Uşaq Xəstəxanası
Tibb bacısı (qardaşı) – 14.0
Rentgen-texnik - 1.0
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
Tibb bacısı (qardaşı) - 2.0
Bıgır HM
Tibb bacısı (qardaşı) - 5.0
Mama - 1.0
Çaxırlı HM
Tibb bacısı (qardaşı) - 2.0
Mama - 1.0
Cəyirli HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Hacalıkənd TM
Mama - 1.0
İkinci Ərəbcəbirli HM
Tibb bacısı (qardaşı) - 3.0
İncə HM
Tibb bacısı (qardaşı) - 2.0
Kürdşaban TM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Ləkçilpaq HM
Tibb bacısı (qardaşı) - 1.0
Məlikkənd HM
Tibb bacısı (qardaşı) - 1.0
Potu KHM
Mama - 1.0
Qarabaqqal HM
Mama - 1.0
Qaraməryəm KSX
Tibb bacısı (qardaşı) - 3.0
Mama - 1.0
Qızılağac HM
Mama - 2.0
Tibb bacısı (qardaşı) - 2.0
Şahsoltanlı TM
Mama - 1.0
Şəkər HM
Tibb bacısı (qardaşı) - 1.0
*Ünvan: Nizami, 183.
Tel: (02027) 4-06-21*

Sabirabad Rayon Mərkəzi Xəstəxanası

Tibb bacısı (qardaşı) - 29.0
Feldşer - 1.0
Pəhriz üzrə tibb bacısı (qardaşı) - 1.0
Rentgen-texnik - 2.0
Anestezist - 2.0
Tibbi statistik - 2.0
Dəri-zöhrəvi kabineti (polik. şöb.)
Tibb bacısı (qardaşı) - 3.0
Vərəm Əleyhinə Xəstəxana
Tibb bacısı (qardaşı) - 5.0
Rentgen-texnik - 1.0
Laborant - 1.0
Sabirabad Regional Perinatal Mərkəzi
Anestezist - 2.0
Axisxa (Qaralı) KSX
Mama - 3.0
Axtaçı Muğan KSX
Tibb bacısı (qardaşı) - 2.0
Feldşer - 1.0
Azada KSX
Tibb bacısı (qardaşı) - 4.0
Bala Həşimxanlı HM
Tibb bacısı (qardaşı) - 1.0
Feldşer - 1.0
Balakənd TM
Tibb bacısı (qardaşı) - 1.0
Məntəqə müdiri - 1.0
Bulduq HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Cavad HM
Tibb bacısı (qardaşı) - 2.0
Mama - 1.0
Çığırğan TM
Məntəqə müdiri - 1.0
Çölağammədli TM
Tibb bacısı (qardaşı) - 1.0
Çölbeşdəli HM
Mama - 1.0
Dadaşbəyli TM
Mama - 1.0
Güdəcühür TM
Mama - 1.0
Həsənəli TM
Mama - 1.0
Kovlar TM
Tibb bacısı (qardaşı) - 1.0
Minbaşı TM
Tibb bacısı (qardaşı) - 1.0
Moranlı HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Muğangəncəli HM
Tibb bacısı (qardaşı) - 1.0
Mürsəlli HM
Tibb bacısı (qardaşı) - 1.0

Məmişlər HM
Tibb bacısı (qardaşı) - 2.0
Feldşer - 1.0
Narlıq TM
Tibb bacısı (qardaşı) - 1.0
Nizami KSX
Tibb bacısı (qardaşı) - 3.0
Mama - 3.0
Nəsimi TM
Tibb bacısı (qardaşı) - 1.0
Qalağayın HM
Tibb bacısı (qardaşı) - 4.0
Feldşer - 1.0
Qaragüney HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Qaratuğay HM
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Qasımbəyli HM
Mama - 2.0
Qəzli KSX
Tibb bacısı (qardaşı) - 1.0
Mama - 1.0
Sarxanbəyli HM
Tibb bacısı (qardaşı) - 1.0
Feldşer - 1.0
Şıx Salahlı HM
Feldşer - 1.0
Türkədi TM
Tibb bacısı (qardaşı) - 2.0
Yaxadəllək KSX
Tibb bacısı (qardaşı) - 4.0
Mama - 1.0
Qaratəpə KSX
Tibb bacısı (qardaşı) - 1.0
Yolçubəyli HM
Feldşer - 1.0
Mama - 1.0
Yuxarı Axtaçı TM
Mama - 1.0
Zəngənə HM
Mama - 1.0
Tibb bacısı (qardaşı) - 1.0
Əhmədabad HM
Mama - 1.0
Şəhriyar HM
Feldşer - 1.0
Ətcələr TM
Tibb bacısı (qardaşı) - 1.0
Sura TM
Mama - 1.0
Bulaqlı TM
Tibb bacısı (qardaşı) - 1.0
Balvar TM
Məntəqə müdiri - 1.0
Həşimxanlı TM
Mama - 1.0
*Ünvan: H.Əliyev, 97.
Telefon: (02123) 5 – 52 – 99*

Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

Təlimatçı dezinfektor - 1.0
Həkim-epidemioloqun köməkçisi - 1.0
*Ünvan: Əli Kərim, 83
Telefon: (02027) 4-11-51*

S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya

Laborant - 1.0 (Mingəçevir regional ş.)
*Ünvan: H.Zərdabi, 3161 kv.
Telefon: 431 – 61 – 14*

Qeyd: Müsəbiqədə iştirak etmək istəyən namizədlər elan dərc olunduğu gündən etibarən 30 gün ərzində aşağıdakı sənədləri təqdim etməlidirlər:

- o müəssisə rəhbərinin adına yazılmış ərizə;
- o şəxsiyyət vəsiqəsinin surəti;
- o təhsil və ixtisas haqqında sənədlərin surəti;
- o əmək kitabçasının surəti (mövcud olduğu halda);
- o sağlamlıq haqqında arayış;
- o nikah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda).

AŞAĞIDAKI TİBB MÜƏSSİSƏLƏRİ GÖSTƏRİLƏN VAKANT YERLƏRƏ MÜSABİQƏ ELAN EDİR

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

Tibb bacısı (qardaşı) – 11.0
Tibbi statistik - 2.0
Sahə tibb bacısı (qardaşı)-12.0
Əczaçı- 1.0
Feldşer-laborant - 1.0
Birləşmiş UşaqXəstəxanası
Tibb bacısı (qardaşı) – 3.0
Sahə tibb bacısı (qardaşı)-4.0
Laborant - 1.0

Qaradolaq HM

Tibb bacısı (qardaşı) – 2.0

Ağabəyli TM

Tibb bacısı (qardaşı) - 1.0

Aran KSX

Laborant - 1.0

Boyat KSX

Tibb bacısı (qardaşı) - 2.0

Feldşer - 1.0

Mama - 1.0

Hindarx QX

Tibb bacısı (qardaşı) - 2.0

Mama - 1.0

İmamqulubəyli TM

Tibb bacısı (qardaşı) - 1.0

Mirzəhaqverdili TM

Məntəqə müdiri - 1.0

Poladlı TM

Məntəqə müdiri - 1.0

Mama - 1.0

Qaravəlli KSX

Böyük tibb bacısı (qardaşı)-1.0

Tibb bacısı (qardaşı) - 2.0

Feldşer - 1.0

Sancalı KSX

Böyük tibb bacısı (qardaşı)-1.0

Tibb bacısı (qardaşı) - 2.0

Yeni-Qaradolaq TM

Tibb bacısı (qardaşı) - 2.0

Ünvan: H.Əliyev pr., 1.

Telefon: (02127) 5 – 51 – 87

Masallı Rayon Mərkəzi Xəstəxanası

Tibb bacısı (qardaşı) - 3.0

Tibbi statistik - 1.0

Rentgen-texnik - 1.0

Vərəm Əleyhinə Xəstəxana

Tibb bacısı (qardaşı) - 4.0

Rentgen-texnik - 1.0

Alışanlı Tibb Məntəqəsi

Mama - 1.0

Birinci Yeddioymaq Həkim

Məntəqəsi

Mama - 1.0

Boradigah Qəsəbə Sahə

Xəstəxanası

Tibb bacısı (qardaşı) - 3.0

Bədələn Həkim Məntəqəsi

Mama - 1.0

Feldşer - 1.0

Çaxırlı Həkim Məntəqəsi

Mama - 1.0

Güllütəpə

Həkim Məntəqəsi

Mama - 1.0

Gəyəçöl

Həkim Məntəqəsi

Mama - 2.0

Feldşer - 1.0

Həsənli

Həkim Məntəqəsi

Mama - 2.0

Kalinovka Kənd Sahə

Xəstəxanası

Mama - 3.0

Tibb bacısı (qardaşı) - 1.0

Köhnə Alvardı Həkim

Məntəqəsi

Tibb bacısı (qardaşı) - 2.0

Mama - 2.0

Mahmudavar Həkim

Məntəqəsi

Mama - 1.0

Qarğalıq

Həkim Məntəqəsi

Mama - 3.0

Qızılağac

Həkim Məntəqəsi

Mama - 1.0

Şıxlar Tibb Məntəqəsi

Məntəqə müdiri - 1.0

Mama - 1.0

Şərəfə Həkim Məntəqəsi

Tibb bacısı (qardaşı) - 1.0

Mama - 1.0

Təzə Alvardı Həkim

Məntəqəsi

Tibb bacısı (qardaşı) - 1.0

Mama - 1.0

Xıl Həkim Məntəqəsi

Mama - 2.0

Tibb bacısı (qardaşı) - 1.0

Xəlfələr Tibb Məntəqəsi

Mama - 1.0

Məntəqə müdiri - 1.0

Yeyənkənd Həkim

Məntəqəsi

Mama - 2.0

Əhmədli Tibb Məntəqəsi

Mama - 1.0

Məntəqə müdiri - 1.0

Xanalion Tibb Məntəqəsi

Mama - 1.0

Məntəqə müdiri - 1.0

Ərkivan

Həkim Məntəqəsi

Mama - 2.0

Tibb bacısı (qardaşı) - 1.0

Birinci Səmədxanlı

Həkim Məntəqəsi

Mama - 1.0

Ünvan: Füzuli küç., 100.

Telefon: (02521) 5 – 32 – 63

Ağsu Rayon Mərkəzi
Xəstəxanası

Tibb bacısı (qardaşı) - 27.0

Feldşer - 2.0

Pəhriz üzrə tibb bacısı

(qardaşı) - 2.0

Feldşer-laborant - 5.0

Tibbi statistik - 2.0

Laborant - 5.0

Abbasxanlı TM

Məntəqə müdiri - 1.0

Bico HM

Mama - 1.0

Tibb bacısı (qardaşı) - 1.0

Bozavand HM

Tibb bacısı (qardaşı) - 1.0

Çaparlı HM

Mama - 1.0

Feldşer - 1.0

Çiyini HM

Tibb bacısı (qardaşı) - 2.0

Gürcüvan HM

Mama - 2.0

Gəgəli HM

Tibb bacısı (qardaşı) - 1.0

Feldşer - 1.0

İlxıçı HM

Tibb bacısı (qardaşı) - 1.0

Kalva KSX

Tibb bacısı (qardaşı) - 3.0

Kəndoba HM

Mama - 3.0

Tibb bacısı (qardaşı) - 2.0

Feldşer - 1.0

Padar HM

Mama - 1.0

Tibb bacısı (qardaşı) - 2.0

Pirhəsənli TM

Tibb bacısı (qardaşı) - 1.0

Qaraqoyunlu HM

Tibb bacısı (qardaşı) - 1.0

Ərəbmehdibəy HM

Tibb bacısı (qardaşı) - 1.0

Ərəbsarvan TM

Məntəqə müdiri - 1.0

Muradlı TM

Məntəqə müdiri - 1.0

Ünvan: Vidadi küç., 43.

Telefon: (02022) 6 – 51 – 25

Ağdaş Rayon Mərkəzi
Xəstəxanası**Tofiqi TM**

Məntəqə müdiri - 1.0

Korax TM

Məntəqə müdiri - 1.0

Ünvan: H.Əliyev pr.

Telefon: (02023) 5 – 50 – 80

Siyəzən Rayon
Mərkəzi Poliklinikası

Tibb bacısı (qardaşı) - 1.0

(terap.ş.)

Tibb bacısı (qardaşı) - 3.0

(ped.ş.)

Dağ Quşçu**Həkim Məntəqəsi**

Tibb bacısı (qardaşı) - 1.0

Yanıq Ələz**Tibb Məntəqəsi**

Məntəqə müdiri - 1.0

Sədan Tibb Məntəqəsi

Məntəqə müdiri - 1.0

Ünvan: Babək, 42.

Telefon: (02330) 4 – 20 – 26

Biləsuvar Rayon Mərkəzi Xəstəxanası

Ağayrı HM

Tibb bacısı (qardaşı) - 1.0

Dərvişli HM

Tibb bacısı (qardaşı) - 1.0

Ovcubərə HM

Tibb bacısı (qardaşı) - 1.0

Mama - 1.0

Səmədabad HM

Tibb bacısı (qardaşı) - 3.0

Mama - 1.0

Bəyilli HM

Feldşer - 1.0

Ünvan: H.Əliyev, 84.

Telefon: (02529) 5 – 24 – 75

Şəmkir Rayon Mərkəzi Xəstəxanası

Tibb bacısı (qardaşı) - 15.0

(pol.ş.)

Pəhriz üzrə tibb bacısı

(qardaşı) - 1.0

Laborant - 2.0

Şəmkir Rayon Uşaq**Xəstəxanası**

Rentgen-texnik - 1.0

Vərəm Əleyhinə Xəstəxana

Laborant - 2.0

Doğum Evi

Laborant - 1.0

Abbashlı HM

Tibb bacısı (qardaşı) - 1.0

Aşağı Seyfəlli HM

Tibb bacısı (qardaşı) - 1.0

Çənlibel KSX

Tibb bacısı (qardaşı) - 3.0

Mama - 2.0

Laborant - 1.0

Dəllər HM

Tibb bacısı (qardaşı) - 1.0

Hacıahılar TM

Məntəqə müdiri - 1.0

Kür QSX

Rentgen-texnik - 1.0

Şiştəpə HM

Tibb bacısı (qardaşı) - 2.0

Mama - 1.0

Yeni Göyçə HM

Feldşer - 1.0

Mama - 3.0

Yeni Həyat HM

Feldşer - 1.0

Qılınçbəyli HM

Mama - 1.0

Ələsgərli HM

Tibb bacısı (qardaşı) - 3.0

Keçilli HM

Tibb bacısı (qardaşı) - 2.0

Mama - 1.0

Yuxarı Seyfəli

(Hacılar yaş. sah.) HM

Mama - 1.0

İrmaşlı HM

Tibb bacısı (qardaşı) - 7.0

Feldşer - 1.0

Yuxarı Çaykənd TM

Məntəqə müdiri - 1.0

Zəyəm QSX

Tibb qeydiyyatçısı - 1.0

İrmaşlı (Dağ Daşbulaq yaş.

sah.) TM

Məntəqə müdiri - 1.0

Ünvan: Ş. Qurbanov, 2.

Telefon: (02230) 5 – 32 – 21

**Cəbrayıl Rayon
Gigiyena və
Epidemiologiya
Mərkəzi**

Sanitar-feldşer - 1.0

Həkim-epidemioloqun kömək-

çisi - 1.0

Ünvan: Biləsuvar rayonu,

10 sayılı qəsəbə.

Telefon: (026) 384-60-55

**Quba Rayon Mərkəzi
Xəstəxanası**

Tibb bacısı (qardaşı) - 3.0

(polik.ş.)

Tibb bacısı (qardaşı) - 1.0

(yol.xəs.ş.)

Aşağı Tüləkəran HM

Tibb bacısı (qardaşı) - 1.0

Mama - 2.0

Ünvan: Fətəli xan, 12.

Telefon: (02333) 5–19–70

Baş redaktor:

N.MƏCİDOVA

Baş redaktorun müavini:

S.NƏBİYEVA

Yayım direktoru:

Ş.MURADOV

LEVOMAX

levofloksasin 500 mg

Göstərişləri:

- Kəskin sinusit, orta otit
- Xroniki bronxitin kəskinləşməsi
- Qazanılmış və assosiasiya olunmuş pnevmoniya
- Dəri və yumşaq toxuma infeksiyaları (irinli ateroma, frunkul, abses)
- Sidik - ifrazat sisteminin ağırlaşmış infeksiyaları
- Kəskin pielonefrit
- Xroniki bakterial prostatit
- Dərman - davamlı formalı vərəmin kompleks müalicəsi
- Urogenital infeksiyalar (xlamidioz, ureoplazmoz, mikolazmoz)

İstifadə qaydası:

1 tablet gündə 1 dəfə .

Buraxılış forması:

Levomax 500 mg № 7



işində as...



kardiovaskulyar xəstəliklərin profilaktikasında

GRILAKS

Clopidogrel 75 mg

- Kəskin koronar sindrom
- Təzəlikcə keçirilmiş işemik insult
- Təzəlikcə keçirilmiş miokard infarktı
- Periferik arteriyaların xəstəlikləri



**"OL" mazsa
olmaz...**

1 tablet x 1 dəfə/gün

bilim
PHARMACEUTICALS

A Vita
Sağlam həyat nəminiz

VALDİPİN

Amlodipine/Valsartan



Arterial hipertenzialı şəxslərdə yüksəlmiş qan təzyiqinin azaldılması məqsədilə:

- ▼ Monoterapiya effektiv olmadıqda
- ▼ Arterial hipertenziyanın orta ağır və ya ağır gedişi
- ▼ Beyin-damar və ya ürək-damar hadisələrinin yüksək riski olduqda



1 tablet x 1 dəfə/gün

bilim
PHARMACEUTICALS

A Vita
Sağlam həyat nəminiz